

Qüvvət elmdədir...

Nizami Gəncəvi

HAYKA SCIENCE

Organ Президиума Национальной академии наук Азербайджана

Newspaper of the Presidium of the Azerbaijan National Academy of Sciences

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin orqanı

№ 12 (1452)

Cümə, 11 aprel 2025-ci il

Qəzet 1984-cü ildən nəşr olunur



Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2025-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin anadan olmasının 190 ili tamam olur.

Seyid Əzim Şirvani yaradıcılığı boyu həm Şərq poeziyasının çoxxərlik ənənələrini yüksək sənətkarlıqla davam etdirmiş, həm də mühüm icтimai-siyasi dəyişikliklərin baş verdiyi bir şəraitdə Azərbaycan ədəbiyyatının yeni maarifçilik ideyaları ilə zənginləşməsində əhəmiyyətli rol oynamışdır. Dəyərli poetik nümunələrdən ibarət parlaq lirikasında mənəvi gözəlliyyi tərennüm edən şair, eyni zamanda, realist satiralarında dövrün aktual məsələlərinə keşkin münasibət bildirmiş, didaktik əsərlərində humanist ideyaların təbliğinə xüsusi diqqət yetirmişdir. Seyid Əzim Şirvani cəmiyyətin sosial-mədəni təreqqisi uğrunda qabaqcıl ziyalılarının apardığı mübarizənin daim özəlliklərini gerçəkləşdirmək arzusu ilə ana dilində açdığı yeni üsullu məktəb Azərbaycan təhsili tarixində dərin iz qoymuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, böyük söz ustası Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birləşdə böyük Azərbaycan şairi Seyid Əzim Şirvaninin 190 illiyine dair tədbirlər planı hazırlanıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 aprel 2025-ci il

ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum keçirilib

Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum keçirilib.

Forumu açan ADA Universitetinin rektoru Hafiz Paşayev Prezident İlham Əliyevi və konfrans iştirakçılarını ADA Universitetinde qəbul etməkdən məmənnunluq duyduğunu deyib. Beynəlxalq siyasetin müzakiresinə həsr olunan bu tədbirin yeddinci dəfə keçirildiyini qeyd edərək, bu konfransların hər birinə verdiyi dəstəyə, iştirakına görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Forumu açan ADA Universitetinin rektoru Hafiz Paşayev Prezident İlham Əliyevi və konfrans iştirakçılarını ADA Universitetinde qəbul etməkdən məmənnunluq duyduğunu deyib. Beynəlxalq siyasetin müzakiresinə həsr olunan bu tədbirin yeddinci dəfə keçirildiyini qeyd edərək, bu konfransların hər birinə verdiyi dəstəyə, iştirakına görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

“Ötən illərdə altmış ölkədən iki yüzdən artıq ekspert və alim Bakıda və azad edilmiş Qarabağın dörd şəhərində keçirilmiş bu müzakirələrdə iştirak etmiş, sonradan regional və global məsələlərlə bağlı bir çox məqalələr dərc etmişdir. Bu il ADA Universitetinin beynəlxalq konfransına rekord sayıda - 80 əcnəbi iştirakçı qatılıb. İştirakçıların 50 faizi dəfədən çoxu konfransımızda ilk dəfədir ki iştirak edir, - deyə Hafiz Paşayev qeyd edib.

Konfransın mövzusunun global gündəmin cari vəziyyətinə uyğun olduğunu vurğulayan rektor dörd şəhərində keçirilmiş bu müzakirələrdə iştirak etmiş, sonradan regional və global mənaqışlara, siyasi səhnələrin radikallaşdırılmasına, millətçiliyin baş qaldırmasına və çoxtərəfliliyə edilən hücumlara, beynəlxalq hüququn zəifləməsinə, güc, qüvvə və zoraklığın dominantlığına məruz qaldığını bildirib.

Qeyd olunub ki, bu gün dönyanın qarşısında duran əsas problemlər iqlim dəyişikliyi, mqrasiya, proteksionizm və ticaret mühəbələridir. Bu çətinliklər fonunda suallar ortaya çıxır. Yeni dünya düzəni necə formallaşacaq və Azərbaycan bu proseslərdə hansı rolu oynayacaq?

Prezident İlham Əliyev çıxışında ADA Universitetinə, onun rəhbərliyinə və rektoruna, professor Hafiz Paşayevə belə bir prosesin başladılması təşəbbüsünü irəli sürdüyüne görə minnetdarlığını bildirib.

Dövlətimizin başçısı Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra beynəlxalq ekspertlərin həmin ərazilərə müntəzəm səfərləri zamanı ölkəmizin tarixi haqqında da-ha dolğun məlumat əldə etdiklərini qeyd edib.

Prezident İlham Əliyev Xankəndi şəhərinin 30 ilən artıq bir müddətde erməni separatizminin mərkəzi olduğunu, burada başlayan separatçı hərəkatın Ermənistən tərəfindən dəstəklənməsi və maliyyələşdirilməsinin həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Sovet dövründə, 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ilə təcavüzkar separatizmin əsasları qoyuldu. Bu qərar, sonradan zamanla təhlükeli bir mənaqışa səbəb oldu. Azərbaycan, bir il yarımla əvvəl,

24 saat davam edən hərbi əməliyyatla bu münaqişəyə son qoysdu.

Dövlətimizin başçısı vurgulayıb ki, bugünkü Azərbaycanın reallığı, xüsusilə ermənilər tərəfindən işğal edilən və dağlıqlıq rayonlarında açıq şəkildə görünür. Bu vəziyyət müzakirələr və ekspert mübadilələri ilə daha yaxşı başa düşülür və dünya ilə əlaqədar fərqli baxışların mübadiləsi üçün fırsat yaradır.

Prezident İlham Əliyev forumda iştirakçılara suallarını cavablandıraraq mühüm məsələlərə toxunub.

Forumda iştirak edən müxtəlif sahələrdən olan ekspertlər və nümayəndələr Azərbaycanın daxili və xarici siyasetinə dair aktual suallar ünvanlayıblar.

Dövlətimizin başçısı sualları cavablandırıb, Azərbaycanın regional və beynəlxalq münasibətlərdəki mövqeyini, ölkə daxilindəki İslahatları, eləcə də Qarabağ məsələsi ilə bağlı son inkişafları geniş şəkildə şərh edib.

Çoxsaylı suallar iqlim dəyişikliyi, mqrasiya məsələləri, global iqtisadi məsələlər, o cümlədən proteksionizm və ticaret mühəbələrinin təsirləri, Qarabağ mənaqışası və Azərbaycanın suverenliyi məsələlərinə yönəldilib, regiondakı təhlükəsizlik vəziyyəti, işğal edilmiş rayonların bərpası, sülh proseslərinin gələcəyi kimi məsələlər geniş müzakirə olunub.

Prezident İlham Əliyev suallara cavab verərək Azərbaycanın mövqeyini aydın şəkildə

ortaya qoysub, iqlim dəyişikliyinin Azərbaycan və ümumilikdə region üçün ciddi çağırış olduğunu vurgulayıb. Miqrasiya problemlərinin, xüsusilə, münaqişə zonalarında insanların hüquqlarının qorunmasının vacibliyini qeyd edib. Ölkəmizin qlobal ticarət münasibətlərindəki mövqeyinin sabit olduğunu, Qarabağın bərpası və regionun yenidən qurulması ilə bağlı bundan sonra da lazımı tədbirlərin görüləcəyiini vurgulayıb.

Dövlətimizin başçısı sülh prosesinin gələcəyi ilə bağlı suala cavabında Azərbaycanın sülhə və sabitliyə hər zaman sadıq olduğunu qeyd edib. Eyni zamanda, Azərbaycanın öz suveren hüquqlarını qorumağa davam edəcəyini və heç bir təzyiqə boyun əyməyəcəyini bildirib.

Prezident İlham Əliyev suallara cavabında Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyinə də toxunub. Ölkəmizin müstəqil və balanslı xarici siyaset yürüdərək, müxtəlif qlobal məsələlərə öz töhfəsini verməyə davam edəcəyini bildirib. Prezident, xüsusi, Azərbaycanın enerji sahəsindəki roluna və bunun beynəlxalq təhlükəsizliklə əlaqəsinə toxunub.

Sonda, dövlətimizin başçısı iştirakçılara təşəkkür edib, Azərbaycanın sürətli inkişafını və davamlı transformasiyasını qeyd edib. Azərbaycanın bütün müttəfiqləri ilə əlaqələrini dəha da möhkəmləndirdiyini bildirib.

**Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi
ölkə başçısı
cənab İlham Əliyevə
minnətdarlığını bildirib**



Hörmətli cənab President!

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında 2025-ci il 18 mart tarixli Sərəncamınız ölkəmizdə elmin inkişafına, həyatını elmi fəaliyyətə həsr etmiş alimlərin xidmətlərinə dövlət səviyyəsində verilmiş en yüksək qiymətin eməli ifadəsidir.

Mühüm tarixi əhəmiyyətə malik olan bu Sərəncam Azərbaycan Milli Elmlər Akademiyasına, onun kollektivinə böyük ehtiramınızı yüksək səviyyədə ifadə edir. Milli Elmlər Akademiyasının 80 illik yubileyinin keçirilməsi Azərbaycan elminin müstəqil dövlətimiz qarşısında hesabatı olacaqdır.

Səksən il erzində Akademianın yubileyi cəmi üç dəfə qeyd edilmişdir. İlk dəfə 1975-ci ilde Sovet Azərbaycanının rəhbəri Heydər Əliyevin müvafiq Sərəncamı ile Elmlər Akademiyasının 30 illik yubileyi Respublika Sarayında keçirilmiş və Akademiya "Xalqlar dostluğu" ordeni ilə təltif olunmuşdur. Bundan sonrakı tarixi mərhələdə Zati-alinizin müvafiq sərəncamları və iştirakı ilə 2005-ci ilde Milli Elmlər Akademiyasının 60 illik və 2015-ci ilde isə 70 illik yubileyleri dövlət səviyyəsində qeyd edilmişdir.

Milli Elmlər Akademiyasının yubileylərinin dövlət səviyyəsində keçirilməsi Akademianın və alimlərimizin fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, həm də Azərbaycan elminin daha da inkişafına xidmət etmişdir.

Zati-alinizin Akademianın 80 illik yubileyi haqqında imzalandığı Sərəncamdan irəli gələn tədbirlər de Azerbaycan elminin yəni tarixi dövrə müstəqil dövlətimizin inkişaf strategiyasına və milli prioritətlərinə, habelə başəri elmi ideallara daha yüksək səviyyədə xidmət etməsinə meydan açacaqdır.

Möhtərem cənab Prezident, Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi ölkəmizdə dövlət ali elmi təşkilatı olan Akademianın fealiyyətinə və inkişafına göstərdiyiniz böyük diqqətə və qayğıya görə Size dərin minnətdarlılığını bildirir.

Alimlərimiz bütövlükde Azerbaycan elminin, o cümlədən Milli Elmlər Akademiyasının qorunub saxlanılması, inkişaf etdiriləməsi üçün xalqımızın Ümummilli Lideri Heydər Əliyevə və Azərbaycan Respublikasının Prezidenti kimi Zati-alinizi borclu və minnətdardır.

Azerbaycan xalqı üçün çox əlamətdar olan 2025-ci ilin axır çərçənbəsi günü imzalandığınız tarixi Sərəncam Azerbaycan alimlərinə, Milli Elmlər Akademiyasının kollektivinə qeyri-adi və təkrarsız bayram sevincini bəxş etmişdir.

Fürsətdən istifadə edərək, Milli Elmlər Akademiyasının kollektivi adından Sizi Novruz və Ramazan bayramları münasibətlə ürəkdən təbrik edir, Sizə və ailənizə dəha böyük uğurlar və möhkəm cansağlığı arzuluyur.

Möhtərem cənab Prezident, Sizi əmin edirik ki, Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi həmişəki kimi bundan sonra da Sizin etrafınızda six birleşərək ölkəmizdə və dünya miqyasında həyata keçirdiyiniz məqsədyönlü və uğurlu siyaseti ürəkdən dəstəkləyəcəkdir.

Dərin hörmətə,

**Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi
Azərbaycan Respublikası, Bakı şəhəri
President.az**

"Heydər Əliyev: şəxsiyyətin miqyası və missiyası"

AMEA-da fundamental kollektiv monoqrafiyanın təqdimatı



Akademianın Rəyasət Heyətinin binasında AMEA-nın prezidenti akademik Isa Həbibbəylinin ideya müəllifi olduğu "Heydər Əliyev: şəxsiyyətin miqyası və missiyası" adlı fundamental kollektiv monoqrafiyanın təqdimat mərasimi keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik Isa Həbibbəyli, AMEA-nın Rəyasət Heyətinin üzvləri, AMEA-nın müşavirleri, AMEA-nın Rəyasət Heyeti aparatının məsul əməkdaşları və kollektiv monoqrafiyanın müəllifləri iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən akademik Isa Həbibbəyli, Azərbaycan xalqının Ümummilli Lideri, dünya siyasetinin əsas simalarından biri olmuş görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin həyatı və fəaliyyətinin daim elm xadimlərinin tədqiqat mövzusu olduğunu söyləyib. Qeyd edib ki, XX əsrin ikinci yarısından sonrakı Azərbaycanın və SSRİ-nin siyasi-tarixi proseslərini Heydər Əliyev faktorundan bəhs etmədən obyektiv və tam halda izah və əhatə etmək mümkün deyildir.

Dahi liderin həyatı, mübarizəsi və ideallarının həm mənsub olduğu xalqın və ölkənin tarixində, həm də geniş mənada dönyanın siyasi-tarixi gedisində mühüm yer tutduğunu deyən akademik Isa Həbibbəyli hələ sovet hakimiyyəti illərində başlayaraq Ulu Öndərə həsr edilmiş əsərlərin, şeirlərin yazılığını, görkəmli dövlət xadiminin "Literaturnaya gazeta"ya verdiyi "Qoy ədalət zəfər çalsın" başlıqlı müsahibəsindən sonra isə elmi-ideoloji məqalələrin çap edilməyə başlandığını diqqətə çatdırıb. Bildirib ki, ötən illər ərzində nəinki Azərbaycanda, başda Türkiye və MDB ölkələri olmaqla, dönyanın bir çox ölkəsində Ümummilli Liderə həsr edilmiş saysız-hesabsız kitablar, monoqrafiyalar işq üzü görüb.

Dövlət başçısı tərəfindən 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bu istiqamətdə daha çox əsərlərin ortaya qoyulduğunu deyən akademik Isa Həbibbəyli, bu nəşrlərin xüsusiələ fundamental tədqiqatları əhatə etdiyini vurgulayıb. Qeyd edib ki, ötən illər ərzində dahi liderin həyatı və fəaliyyətinin müəyyən dövrlərinin, müxtəlif sahələrin yaranması və inkişafına göstərdiyi tarixi xidmətlərini əks etdirən nəşrlər işq üzü görə də, bu əsərlər məhiyyətə dəha çox tanıtma kitabı və konfrans materiallarını əhatə edib. Lakin 2023-cü ildən etibarən AMEA-da dahi li-

derin çoxillik fealiyyəti və ömür yolunu əks etdirən fundamental tədqiqatlar aparılmışdır, "Heydər Əliyev İli"ndə alimlərimiz tərəfindən 52 monumental ciddi əsər ortaya qoyulub və hər biri Azərbaycan elminin Heydər Əliyevsünslüyə ciddi töhfəsidir.

Həmcinin bu günə qədər Ulu Öndərə həsr edilmiş ümumiləşmiş kitabın olduqca azlıq təşkil etdiyini deyən akademik Isa Həbibbəyli bu istiqamətdə də qarşıya qoyulmuş hədəfləri əsas götürərək təqdiməti keçirilən əsərin meydana qoyulduğunu söyləyib. Bildirib ki, "Heydər Əliyev: şəxsiyyətin miqyası və missiyası" fundamental kollektiv monoqrafiyası Ulu Öndər Heydər Əliyevin tərcüməyi-halının, çoxcəhətli siyasi-dövlətçilik fealiyyətinin və mübarizəsinin bütün mərhələlərini əks etdirir. Diqqətə çatdırıb ki, monoqrafiyanın müəllifləri uzun illər ərzində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin tədqiqi ilə peşəkar səviyyədə məşğül olmuş Milli Elmlər Akademiyasının müxtəlif elmi-tədqiqat institutlarında çalışın 24 tənənmiş Azərbaycan alimindən ibarətdir. Akademik Isa Həbibbəyli neşrin həcmi, ədəbiyyat və müəlliflər heyəti ilə bu güne qədər dahi liderə həsr edilmiş fundamental tədqiqatların ən təkmilləşdirilmiş variantı və bələdçişi olduğunu söyləyib.

AMEA rəhbəri Ümummilli Liderin Azərbaycan xalqı və dövleti qarşısındaki tarixi xidmətlərinin tədqiq edilməsinin alimlərimiz daim başlıca vəzifəsi və şərəflə missiyası olduğunu deyib və ilk təqdimatı keçirilən "Heydər Əliyev: şəxsiyyətin miqyası və missiyası" fundamental kollektiv monoqrafiyasının müəlliflərinə təşəkkürünü bildirib.

Sonra neşrin elmi redaktoru, AMEA-nın akademik-katibi akademik Arif Həşimov çıxış edərək monoqrafiyanın Akademianın 80 illiyi ərefəsində işq üzü görməsi və təqdimatının keçirilməsinin əlamətdar olduğunu söyləyib. Bildirib ki, monoqrafiyada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mənalı və keşməkeşli həyatı və mübarizəsinin məhiyyəti, tarixi əhəmiyyəti, müasir dövrəki yeri və rolu elmi cəhətdən əsaslandırılmış şəkilde təqdim edilir.

Akademik Arif Həşimov AMEA-nın "Elm" nəşriyyatında çap olunan monoqrafiyanın "Azərbaycanın dünya miqyaslı görkəmli dövlət xadımı", "Azərbaycanlıq ideologiyasının banisi", "Azərbaycanın elm və təhsilinin böyük hamisi və bələdçi", "Azərbaycanın ədəbiyyat və mədəniy-

yətində dərin iz qoyan şəxsiyyət" və "Xarici siyasetin Heydər Əliyev modeli" olmaqla, 5 fəsildən ibarət olduğunu diqqətə çatdırıb. Nəşrdə dahi liderin iqtisadi, siyasi, elmi, ədəbi, mədəni, Azərbaycan dilinin qorunması, Türk dünyası və digər sahələrdəki tarixi xidmətlərini əks etdirən fundamental məqalələrin yer aldığı vurgulayıb.

Akademik Arif Həşimov Ulu Öndərin çoxcəhətli fealiyyətinin əsas istiqamətlərinə həsr edilmiş ilk fundamental monoqrafi tədqiqatın Akademiyada işq üzü görməsinin alimlərimizin gərgin əməyinin neticəsi olduğunu söyləyib.

Təqdimat mərasimində, həmcinin monoqrafiyanın müəlliflərindən akademik Rəsim Əliquliyev, akademik Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, professor İlham Məmmədzadə, tarix üzrə fəlsəfə doktoru Cəbi Behramov və siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov çıxış edərək çoxvəktorlu fealiyyəti ilə Azərbaycanın tarixində dərin izlər qoymuş, xalqımızı, dövlətimizi bir çox bələldər xilas edərək gələcəyə hədələnmış inkişaf yoluna, dövlət quruculuğuna yönəltmiş dahi liderin həyat və fəaliyyətinin tədqiq olunmasının alimlərimizin ümde vəzifəsi olduğunu bildiriblər. Qeyd olunub ki, Heydər Əliyev fealiyyətinin bütün dövrlərində başlıca olaraq, xalqını, dövlətini düşünüb, atdığı bütün doğru addımlarla Azərbaycanı inkişafa aparıb, nəinki ölkəmizdə, keçmiş SSRİ-də, bütün dünyada peşəkar siyasetçi, dövlət xadımı olaraq qəbul edilib, xarizmatik siyasi fealiyyəti ilə daim diqqət mərkəzində olub.

Sonda çıxış edən akademik Isa Həbibbəyli bildirib ki, təqdim olunan fundamental monoqrafiya Heydər Əliyevi öyrənməyin mükəmməl örnəyi, elmi portretidir və dahi liderin həyatı və fealiyyətini gələcək nəsillərə tanıtmaq alimlərimizin daim diqqətindədir. AMEA rəhbəri şəxsiyyətə qayış məsələsənین yeniləşən Akademiyada aparılan fundamental tədqiqatların mühüm tərkib hissəsi olduğunu bildirərək qeyd edib ki, sovet hakimiyyətinin məqsədli şəkildə problemin öyrənilməsi, şəxsiyyətin isə unutdurulması siyasetini həyata keçirdiyini və nəticədə Azərbaycanın görkəmli şəxsiyyətlərinin portretini əks etdirək elmi əsərlərin olmadığını bildirib, yeni istiqamətdə isə eməli fealiyyətin bundan sonra da davam etdiriləcəyini deyib, müvafiq tövsiyə və tapşırıqlarını diqqətə çatdırıb.

Elm cəmiyyətin ümumi dəyərinə çevrilməlidir

Akademik İsa Həbibbəyli UNEC-də keçirilən Elm Festivalında iştirak edib



Aprelin 8-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm Festivalı keçirilib.

Festivalin açılışında çıxış edən UNEC-in rektoru professor Ədalət Məradov tədbirin Prezident İlham Əliyevin müvafiq Sərencəm ilə hər il qeyd olunan Elm Gününe həsr olunduğunu bildirib. Rektor elmin təşviqi ile bağlı UNEC-də iki mühüm təşəbbüsə - "Məktəbdən elmə: elm gözəldir" və "Elmin populyarlaşdırılması" layihələrinə start verildiyini qeyd edib. O bildirib ki, bu layihələr çərçivesində ölkənin aparıcı məktəblərində və regionlardakı universitətlərdə şagirdlərin və gənclərin elme marağının artırılması məqsədile tanınmış alimlərlə görüşlər keçirilir.

Rektor UNEC-də elmin inkişafı istiqamətində həyata keçirilen tədbirlərin artıq bəhrəsini verdiyini vurğulayıb. Ədalət Məradov UNEC-də elmin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən layihələr barədə dəmelumat verib. Eyni zamanda, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə UNEC-in dünyasının ən zengin elmi bazalarında 5 milyona yaxın elektron resursaçı-

xış imkanına malik olduğunu vurğulayıb.

Elm və təhsil naziri Emin Əmrullayev tədbirin əhəmiyyətindən bəhs edərək, ölkədə elmin inkişafının prioritet sahələrdən biri olduğunu bildirib. Nazir ölkə elmi qarşısında duran çağırılarından danışır və bu istiqamətdə elm və təhsilin vəhdətinin təmin edilməsinin əsas məqsədlərdən biri olduğunu qeyd edib. O, elmi neticələrin insanların rifahına və ölkə iqtisadiyyatına töhfə vermesinin, eyni zamanda, elmin cəmiyyət üçün anlaşıqlı formaya salınmasının vacibliyini vurğulayıb. Emin Əmrullayev elmin maliyyələşdirilməsinin səmərəlliliyinin artırılması və akademik fealiyyətin obyektiv qıymətləndirilməsinin de əsas vəzifələrdən biri olduğunu bildirib.

Azərbaycan Milli Emlər Akademiyasının (AMEA) prezyidenti, akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, elm və təhsilin inkişafı tek cəmiyyətin inkişafı, akademik kurumların üzərinə düşən vəzifə deyil. Elm tərəqqi bütün cəmiyyətin hər bir üzvünün fəal iştirakı ilə mümkün ola bilər. Bu baxımdan elme yanaşma geniş və inklüziv olmalı, onun təbliği cəmiyyətin bütün

təbəqələrini əhatə etməlidir.

Akademik İsa Həbibbəyli bildirib ki, elmi biliklərin dərinləşdirilməsi və yeni istiqamətlərin inkişafı baxımından akademik dairelerin rolu böyükdür: "Elm siyaseti yalnız alimlər üçün deyil, bütün cəmiyyət üçün anlaşıqlı və faydalı olmalıdır. Elm siyaseti hər kəs üçün əlçatan olmalı, onun tətbiqi məqsədönlü şəkildə təşkil edilməlidir. Bu proses elmin cəmiyyətde nüfuzun artırmasına, bilik əsaslı qərarların üstünlük təşkil etməsinə şərait yarada bilər".

"Süni intellekt bu gün artıq cəmiyyətin bütün sahələrinə nüfuz edib. Rəqəmsal inkişaf təkcə yeni imkanlar və üstünlülər yaratır, eyni zamanda, müəyyən sosial və etik problemləri, riskləri gündəmə getirir. Bu çağırışlara cavab vermək üçün elmin cəmiyyətəki rolü daha da artır", - deyə AMEA prezyidenti İsa Həbibbəyli bildirib.

AMEA-nın müxbir üzvü, professor Rəfiq Əliyev elmi biliklərin dərinləşdirilməsi və yeni istiqamətlərin inkişafı baxımından akademik dairelərin rollündən danışılar. Onlar elm siyasetinin cəmiyyətə elmın nüfuzunun artırmasına və bilik əsaslı qərarların ön plana çıxmasına şərait yaratmasının vacibliyini qeyd edib.

Sonra Türkiyənin Yıldız Texniki Universitetinin professoru Salim Yuce "Dünyanın aparıcı üniversitətlərində elmi fealiyyətin təşkili" mövzusunda təqdimatla çıxış edib.

Rəsmi hissədən sonra iştirakçılar "Geləcəyin alımları və mühəndisləri" adlı kreativ sərgi ilə tanış olublar. UNEC Dizayn Məktəbinin tələbələrinin əl işlərinə baxış keçirilib.

Festival çərçivesində "UNECE Journal of Engineering and Applied Sciences" jurnalının və "Bazarın hüdudları" kitabının təqdimatları keçirilib.

Elm festivalı aprelin 10-dək davam edib.

"Rusiya Elmi İnformasiya Mərkəzi" Şurasının sədri AMEA prezyidentinə təbrik məktubu ünvanlayıb

"Rusiya Elmi İnformasiya Mərkəzi" (REİM) Şurasının sədri, Rusiya Elmlər Akademiyasının (REA) müxbir üzvü Vladimir Kvardakov AMEA prezyidenti akademik İsa Həbibbəyliyə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli İsa Həbibbəyli!

"Rusiya Elmi İnformasiya Mərkəzi" Federal Dövlət Büdcə Müəssisəsi Sizi, Azərbaycan Milli Emlər Akademiyasının (AMEA) kollektivini və Azərbaycan Respublikasının bütün elmi ictiyayıtını eləmetdar yubiley-Akademianın yaranmasının 80 illiyi və Elm Günü münasibəti ilə təbrik edir!



Ötən illər ərzində Akademiya bir sira mühüm inkişaf mərhələsindən keçib, SSRİ EA-nın Zaqafqaziya filialının Azərbaycan bölməsi və SSRİ EA-nın Azərbaycan filialından Azərbaycan SSR Elmlər Akademiyası və daha sonra Azərbaycan Milli Emlər Akademiyasına qərəbəli.

AMEA elmi və elmi-texniki siyaseti həyata keçirən ali dövlət qurumu, elmi tədqiqatların aparılması və elaqələndirilməsini təmin edən əsas intellektual və ekspert mərkəzidir. Akademiya respublikanın aparıcı elmi müəssisələrini birləşdirir, ölkənin inkişaf istiqamətləri və konkret inkişaf yollarının müəyyənləşdirilməsində müüm rol oynayır, ölkə üçün zəruri elmi bilik və innovasiyaların müasir generasiya sistemini formalaşdırır.

Akademiya yüksəkintisaslı elmi kadrların hazırlanmasına misilsiz töhfələr verir. İstedadlı gəncləri elmə calb edərək, Akademiya elmi nəsil-lərin varisiyini, Azərbaycan Respublikasında elmin stabil və dinamik inkişafını təmin edir.

Azərbaycan Milli Emlər Akademiyası elmin inkişafı və beynəlxalq elmi kooperasiya, elmi əlaqələrin möhkəmlənməsi, Azərbaycan Respublikası və Rusiya Federasiyası alımları arasında əməkdaşlığın genişlənməsinə hərtərəflı dəstək göstərib və göstərir. Əminlik ki, Rusiya və Azərbaycan alımlarının səmərəli tərəfdaşlığı müasir çağırışlara cavab verməyə və ölkələrimiz qarşısında duran coxsayılı elmi məsələləri müvəffeqiyətə həll etməye imkan yaradacaq.

Sizə və Akademianın bütün kollektivinə geləcək inkişaf və firavankılıq, yaradıcı ilham, yeni-yeni uğurlar və qoyulan məqsədlərə çatmağı arzuluyırıq.

Möhkəm cansaqlığı, sülh və əminəmanlıq! Dərin hörmət, REİM Şurasının sədri, REA-nın müxbir üzvü V.V.Kvardakov".

Akademiya prezyidentinin kolleksiyası yeni nəşrlərlə zənginləşir

Azərbaycan Milli Emlər Akademiyasının prezyidenti akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanasının şəxsi kolleksiyasına yeni nəşrlər təqdim edib. Akademiya rəhbəri tərəfindən cari ayda MEK-a təqdim edilən 22 jurnal və 380 kitab olmaqla, ümumilikdə 402 ədəd dəyərli nəşr Azərbaycan, türk, turkmən, rus, ingilis, gürcü, ərəb və fars dilindədir. Bununla da "Akademik İsa Həbibbəyli kolleksiyası"ndakı nəşrlərin ümumi sayı 1795-ə çatıb. Ölkə və dünya tarixini, mədəniyyətini, ədəbiyyatını əks etdirən kolleksiya təqdimatçılar üçün dəyərli mənbə toplusudur.



lerin baş tutduğunu, nəşrlərin işi üzü gördüğünü, ekoloji maarifləndirmə işlərinin həyata keçirildiyini, təbətə qarşı məsuliyyəti yanaşma hissini aşılardığı vurğulayıb.

AMEA rəhbəri Akademiyada bu istiqamətdə həyata keçirilen işlərin mərkəzində AMEA-nın vitse-prezyidenti, Biologiya və Tibb Emləri Bölməsinin Elmi şurasının sədri, AR ETN Molekulyar Biologiya və Biotexnologiya İnstytutunun direktoru akademik İrade Hüseyinova elmin populyarlaşdırılması sahəsində müüm fealiyyəti ilə diqqəti çəkdiyini vurğulayıb.

Daha sonra akademik İrade Hüseyinovanın təbrik edərək mükafatı təqdim edib.

Akademik İrade Hüseyinova "EkoMir - 2024" beynəlxalq ekoloji mükafatına layiq görülməsinin onun gərgin fealiyyətinin nəticəsi olduğunu söyleyib. Akademik İsa Həbibbəyli bildirib ki, bu mükafat Azərbaycan elminin, aliminin növbəti uğuru, dönya elmindəki nüfuzun göstəridi.

Sonda Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin kafedra müdürü professor Rəşad Qurbanov alının rəhbərliyi etdiyi elmi-tədqiqat qrupu tərəfindən bugda bitkisində quraqlığa davamlılığa cavabdeh açar genlərin eksp-

ressiyası ilə metabolom arasında qarşılıqlı etəqəninin müəyyən edilməsi esasında stresə davamlılıq mexanizminin konseptual modelinin işlənilərə hazırlaşması istiqamətdən gördüyü işlərə toxunub. Həmçinin akademik İrade Hüseyinovanın elmin populyarlaşdırılması sahəsində müüm fealiyyəti ilə diqqəti çəkdiyini vurğulayıb.

Daha sonra akademik İrade Hüseyinovanın təbrik edərək mükafatı təqdim edib.

Akademik İrade Hüseyinova "EkoMir - 2024" beynəlxalq ekoloji mükafatına layiq görüldüyü üçün Rusiya Təbiet Emləri Akademiyasının rəhbərliyi və məqsədən təşkilat kəmətəsinə şəhərə təşkilat kəmətəsinə mənəttedir.

Sonda xatire şəkilləri çəkdiyilər. Qeyd edək ki, cari ilin fevral ayının 2-də mükafatın təşkilat komitesinin sədri, Rusiya Təbiet Emləri Akademiyasının vitse-prezidenti və akademik-kəmətə, prof. Ivanitskaya Lida Vladimirovnanın iştirakı ilə keçirilən onlayn təqdimetmə mərasimi baş tutub.



Onların sırasında "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti", "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Heydər Əliyev", "Heydər Əliyev və ədəbi-tarixi proses", "İlham Əliyev öndədir", "Dövlət və dördüncü hakimiyət", "Qaraçabaş eski çap kitablarında", "Şuşanın görkəmlili simaları", "Şuşanın maddi-mədəni irsi epigrafik abidələrinə", "Yollarşəirdən başlanmışdı", "Türkçə "Əhməd Cavadın seçilmiş şeirləri", "Azəri-erməni münasibətləri (1905-1920)", "Sürgündəki aşılıq ənənələri", "Seyid Əzim Şirvanının qəzəlləri", "Gürcü xalq nağılları", "Əsrlərin sərvəti" (üç dildə) və digər nəşrlər var.

Bundan əlavə, kolleksiyada Azərbaycan dekorativ-təbiqi sənət nümunələrinə dair "Azərbaycan xalçalarının ehtisami. Səfəvi dövrü xəzinəsi" və tarixi-memarlıq qoruğu haqqında yazılmış "İçərişəhər Azərbaycan tarixində" adlı dəyərli tədqiqat əsərləri də yer alıb.

Oxucuları və digər kolleksiyalarla MEK-dəki Akademiklər kitabxanasında tanış ola bilərlər.

Azərbaycan Milli Ensiklopediyasının 11-ci cildi çapdan çıxıb

AMEA-nın "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi tərəfindən Azərbaycan Milli Ensiklopediyasının 11-ci cildi çapdan çıxıb.


Bu cild ensiklopediyanın hazırlanmasında əlifba sırası ardıcılığına uyğun olaraq H, X, I və İ hərfi ilə başlanan mətnləri əhatə edir.

"Şərq-Qərb" nəşriyyatında çapdan çıxmış 11-ci cild "Hindistanda xalq üsyani" mətni ilə başlanır, "İqdam" ilə başa çatır.

Qeyd edək ki, Azərbaycan Milli Ensiklopediyasının 11 və 12-ci cildləri hazırlanmış olsa da, 2020-ci ilde baş vermiş pandemiya səbəbindən çap edilməmişdi. 2020-ci il sentyabrın 27-də Ermenistan silahlı qüvvəlerinin növbəti herbi təxribatına cavab olaraq başlanan Vətən müharibəsi Azərbaycan xalqının şanlı qələbəsi ilə başa çatıb. Bu, eyni zamanda, AMEA-nın "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi qarşısında yeni vəzifələr qoyub. İşğaldan azad edilmiş ərazilər, onlara bağlı müxtəlif faktlar ensiklopediyanın təribində əlifba sıralanmasına uyğun olaraq yeni kitaba daxil edilib. Beləliklə, tarixi Zəfərlər bağlı baş verən dəyişikliklər 11-ci cilddə əksini tapıb.

Bunuluya yanaşı, Vətən müharibəsi ilə bağlı yeni faxi adlar, medallar, tarixi əhəmiyyətli müqavilələr, görüşlər - bütün bular növbəti cildlərdə də əlifba sırasına uyğun ardıcılıqla əksini tapacaqdır.

Azərbaycan Milli Ensiklopediyasının 11-ci cildi mezmun baxımdan milli kimliyimizi, qürurumuzu əks etdirir. Məsələn, Xocalı, Xocavənd ilə bağlı mətnlərdə bu



ərazilərin 2023-cü ilin sentyabr ayında bürgünlik antiterror tədbirləri nəticəsində Azərbaycanın nəzarətinə keçdiyi bildirilir. Nəşrde Xocalı rayonu ilə bağlı qədim tarixi, mədəni məlumatlarla yanaşı, 1992-ci il Xocalı soyqırımı hadisələrinin ağır nəticələri, eyni zamanda, bu soyqırının 30 illiyi ilə bağlı Bakıda ümum-xalq yürüşünü əks etdirən materialları da yer alıb.

Əlifba sıralamasına uyğun olaraq, Xocahan kəndi (Qubadlı rayonun) ilə bağlı metndə bu kəndin 2020-ci il noyabrın 9-da işğaldan azad edildiyi göstərilir. Həmçinin Zəngilan rayonunun ikinci Ağalı, ikinci Alibeyli kəndləri, Ağdam rayonunun ikinci Alibeyli qəsəbəsi ilə bağlı mətnlərdə onların işğaldan azad edildiyi tarixlər verilib.

Bu cilddə xristian sindikalizmi, xüsusi mühafizə olunan təbiət əraziləri haqqında mətnlər, I herfi ilə bağlı bölməde Yakutların İhlax yeni il bayramı, Yakutiya ərazisində İmlyaxtax mədəniyyəti haqqında məlumatlar oxucular üçün yeni olacaq. Kitabda AMEA xəritələrindəki əsas şərti işaretlər, abbreviaturalar onu oxucular üçün daha asan edir. Bu cilddə "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin elmi redaksiyaları və struktur bölmələri haqqında yığcam məlumat da yer alıb.

Qeyd edək ki, Azərbaycan Milli Ensiklopediyasının cildlərində dünya sivilizasiyasının mərhələlərini, ayri-ayrı ölkələrin və xalqların tarixini, ədəbiyyat və incəsənetini, eləcə də iqtisadiyyatını, əlmni seyyiyələndirən ətraflı məlumatlar, müxtəlif elm sahələrinə və texnikaya dair terminlərin izahı verilir. Ensiklopediyanın hazırlanmasında respublikanın aparıcı alımları, mədəniyyət və incəsənət xadimləri yaxından istirak ediblər.

Xatırladıq ki, Azərbaycan Milli Ensiklopediyasının Redaksiya Heyətinin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Elm və Təhsil Nazirliyinin Geolojiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Rzayev redaksiya heyəti sədrinin müavini lərdiridir.

Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, məsul katibi AMEA-nın vitse-prezidenti, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktoru akademik Tofiq Nağıyevdir.

Akademik Rasim Əliquliyev: "Rəqəmsal kriminalistika sahəsində araşdırılmaların aparılması və kadrlar hazırlanması mühüm məsələlərdəndir"

"Rəqəmsal kriminalistika sahəsində araşdırılmaların aparılması və kadrlar hazırlanması kibercinayetkarlıqla mübarizə baxımından en əhəmiyyətli məsələlərdəndir".

Bu fikirləri AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev institutda keçirilən elmi seminarda cüxişi zamanı səsləndirdi. Son illər Azərbaycanda sosial-iqtisadi inkişafa nail olunması üçün kompleks tədbirlərin həyata keçirildiyini bildirən akademik R. Əliquliyev, ölkəmizdə artıq sənū intellekt ideyalarının gerçəkləşməsi, rəqəmsal dövlətin formallaşması və s. amillərin kibertehlükələrin reallaşması üçün də zəmin yaratdığını diqqətə çatdırıb.

Alim ölkə rəhbərliyi tərəfindən kibertehlükəsizlik məsələlərinə böyük diqqət ayrıldığını bildirərək bu istiqamətdə həyata keçirilən vacib tədbirləri diqqətə çatdırıb. AMEA-nın vitse-prezidenti bu istiqamətdə dövlət başçısı tərəfindən təsdiq edilmiş "İnformasiya təhlükəsizliyi və kibertehlükəsizliyə dair 2023-2027-ci illər üzrə strategiya", eləcə də digər dövlət əhəmiyyətli sənədlərin icrasının kibertehlükəsizlik problemlərinin həlli baxımından önemini qeyd edib, bu sənədlərin müvafiq dövlət qurumları, eyni zamanda ölkənin alım və mütəxəssislərinin qarşısında mühüm vəzifələr qoymuşunu vurğulayıb.

Baş direktor Azərbaycanda iqtisadiyyatın rəqəmsallaşdırılmasının ölkənin kibərimmunitetinin gücləndirilməsi və kibertehlükəsizlik sahəsində milli səviyyədə vahid siyasetin formallaşdırılması zərurəti yaratdığını qeyd edib. Kibercinayetkarlılar tərəfindən tərətilən müxtəlif xarakterli kibərinsidentlərin qarşısının alınmasında ölkənin müvafiq qurumlarının səmərəli fəaliyyət göstərdiyini vurğulayıb.

"Son zamanlar kiberməkanda bədəniyyətli incidentlərin dinamikasında artım müşahidə olunmaqdadır", - deyən akademik R. Əliquliyev vətəndaşların bank kartları ilə bağlı kibercinayetkarlıq hallarının sayının artmasının ciddi sosial probleme çevrildiyini, insanları psixoloji manipulyasiya etməklə onların məlumatlarının ələ keçirilməsi hallarına tez-tez rast gəlindiyini bildirib.

AMEA-nın vitse-prezidenti hazırda ölkəmizdə kibercinayetkarlıq qarşı mübarizənin gücləndirilməsi və onun səmərəliliyinin artırılması istiqamətdən kompleks işlərin həyata keçirildiyini qeyd edib. Alimin sözlərinə görə, Azərbaycanda peşəkar kriminalistlərin fəaliyyət göstərməsinə baxmayaraq, virtual məkanda kibercinayetkarlıq hallarının arasında rəqəmsal kriminalistika sahəsində yüksək-səsli kadrların yetişdirilməsinə, bu istiqamətdə mövcud problem-lərin aşasılmasına, ölkəmizin kibertehlükəsizliyinin gücləndirilməsinə ehtiyac vardır.

Baş direktor İnformasiya Texnologiyaları İnstitutunda artıq uzun illərdir ki, informasiya təhlükəsizliyinin müxtəlif aspektləri ilə bağlı araşdırılmaların aparıldığı vurğulayıb. Əlavə edib ki, son zamanlar institutda kibərinsidentlərin qeydə alınması, onların sənū intellekt texnologiyalarının tətbiqi ilə müxtəlif parametrlər üzrə dərin analiz olunması və s. ilə bağlı tədqiqatlara başlanılmışdır.

Akademikin sözlərinə görə, hazırda institutun qarşısında duran əsas vəzifələrdən biri də kiberməkanda baş vermiş anomal halların rəqəmsal ekspertizasının aparılması, yüksək səmərəliliyi malik intellektual kriminalistik metod və alqoritmərin işlənilməsidir.



AMEA-nın 80 illik yubileyi ilə bağlı Azad Həmkarlar İttifaqının qarşısında duran vəzifələrin müzakirəsi

AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) Rəyasət Heyətinin növbəti icası keçirilib.

İclası giriş sözü ilə Azad Həmkarlar İttifaqının sədri s.e.ü.f.d., dosent Sənan Həsənov iştirakçıları gündəlikdəki məsələlərə tanış edib.

O, tədbirin Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında" 18 mart 2025-ci il tarixli Sərəncamının icrası ilə bağlı AHİ qarşısında duran vəzifələrə həsr olunduğunu bildirib.

Bu il martın 27-də AMEA-nın yaradılmasının 80 illiyinin tamam olduğunu söyləyən dosent Sənan Həsənov Akademiyanın tarixinə nəzer salıb, Elm Günü münəsibətlə AHİ Rəyasət Heyətinin üzvlərini təbrik edib. O, dövlət başçısının sözüdən Sərəncamının Azərbaycan elmine, Azərbaycan alime, Akademiyaya, ölkəmizin intellektual təbəqəsinə verilən en yüksək qiymətin ifadəsi olduğunu vurgulayıb. Qeyd edib ki, Azərbaycan Milli Elmlər akademiyası hər zaman həm Ulu Önn-



də Heydər Əliyevin, eləcə də Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub.

AHİ sədri Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi çerçivəsində Bakıda və AMEA-nın elmi bölmələri və mərkəzlərinin fealiyyət göstərdiyi regionlarda silsilə tədbirlərin keçirilecəyini, Azərbaycanın elminin keçidiyi şərəflü tarixi yolun, Akademiyanın fealiyyət istiqamətlərinin, müxtəlif sahələrə verdiyi töhfələrin, eləcə də bu elm ocağında son illər əldə olunan

nailiyyətlərin geniş ictimaiyyətə çatdırılacağı söyləyib.

Sənan Həsənov AMEA-nın 80 illiyi ilə bağlı Rəyasət Heyətində, institutlarda, eləcə də Akademiyanın digər qurumlarından təşkil ediləcək tədbirlərdə Azad Həmkarlar İttifaqının üzərinə düşən vəzifələrdən bəhs edib, bu istiqamətdə müvafiq tapşırıqlar verib.

Sonda AMEA-nın 80 illiyinin yüksək səviyyədə təşkili ilə bağlı görülecek işlər müzakirə olunub, bir sıra təkliflər irəli sürüllüb.



AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) təşkilatçılığı ilə Şəki rayon İncə-Zunud kənd tam orta məktəbinin şagirdlərinin ekoloji maarifləndirilməsi məqsədilə "Yaşıl turizm: ətraf mühit və biz" mövzusunda seminar keçirilib.

Seminarda Şəki REM-in Landşaftşunaslıq və Ekoloji coğrafiya şöbəsinin emekdaşları, İncə-Zunud kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövülü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi yad edilib.

Tədbirdə İncə-Zunud kənd tam orta məktəbin direktoru Amil Əbdürəhmanov qonaqları salamlayıb, seminardən təşkilində eməyi olanlara minnədarlılığını bildirib. Sonra Şəki REM-in

bərpa olunan enerji qaynaqlarından istifadə edilməsinin zəruriyi haqqında məlumat verib.

Daha sonra Landşaftşunaslıq şöbəsinin elmi işçisi Murad Qəhrəmanov "Dəyişen iqlim, dəyişməyen laqeydlik" mövzusunda məruzəsini təqdim edib. Məruzəçi başarıyyəti narəhat edən iqlim dəyişmələri, təbiət, bioloji müxtəlifliyi olan antropogen təsirlər, ətraf-mühitin sənaye və məşəf təllantıları ilə cırkləndirilməsinin qarşısının alınması məqsədilə ekoloji və iqtisadi sabitliyə nail olmaq kimi mühüm məsələlərə aydınlıq gətirib.

"Şəki turizmini şərtləndirən məmələr" adlı məruzə ilə çıxış edən Şəki REM-in Ekoloji coğrafiya şöbəsinin eməkdaşı Elvin Qarayev isə Şəkinin turizm baxımından müətəməl əhəmiyyət kəsb etdiyi deyərək, turizm potensialı məkanları haqqında məlumat verib.

Məruzaçı ekoloji tərbiyə işlərinin bünövrəsinin məktəbəqədər təhsil məsəsələlərini və orta məktəblərdən başlığındı qeyd edib. O, ekoturizmi şərtləndirən əsas amillərin-bitkilərin, çayların, göllərin, şəlalələrin, parkların mühafizəsinin, həmçinin məktəbəni sahələrdə bitkilərin becəriləşməsinin, qorunmasının vacibliyini diqqətə çatdırıb.

Şəki REM-in Landşaftşunaslıq şöbəsinin rəhbəri, geol-min.ü.f.d. Hüseyin Mustafabəyli göstərilən dəstəyə görə İncə-Zunud kənd tam orta məktəbin direktoruna minnədarlığını bildirib, şagirdləri təbiət bigənə olmamaq qayğı və diqqətə yanaşmağa çağırıb.

Sonda Şəki REM-in 2024-cü il nəşrləri olan kitabları məktəbin kitabxanasına hədiyyə edilib, direktor Amil Əbdürəhmanova təşəkkürname təqdim olunub.

Yaşıl turizm: ətraf mühit və biz

Anlaşma Memorandumları imzalanıb

Tarix və Etnologiya İnstitutu ilə Tacikistan Tarix, Arxeologiya və Etnografiya İnstitutu arasında

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu ilə Tacikistan Milli Elmlər Akademiyası A.Donış adına Tarix, Arxeologiya və Etnografiya İnstitutu arasında anlaşma memorandumu imzalanıb.

Sənədin imzalanması iki ölkə arasında elmi tədqiqat sahəsində əməkdaşlığın genişlənməsi və möhkəmlənməsi baxımından əhəmiyyətli addımdır. Memorandum, tarix və etnologiya sahələrində mütəxəssislerin qarşılıqlı təcrübə mübadiləsi aparmasını, elmi resursların paylaşılmasını, müştərkə elmi konfransların, simpoziumların, se-



Tacikistan Milli Elmlər Akademiyası
Tarix, Arxeolojiya və Etnografiya İnstitutu
arasında
elmi əməkdaşlıq haqqında
ANLAŞMA MEMORANDUMU

minarların, toplantıların təşkilini, birgə layihələrin həyata keçirilməsini nəzərdə tutan bir platforma yaradacaqdır.

Bu əməkdaşlıq, Azərbaycanın və Tacikistanın tarixi və etnologiyasının daha dərindən öyrənilməsinə, elmi fealiyyətlərin bəyənəlxalq səviyyədə tanınmasına və mövcud elmi

potensialın gücləndirilməsinə təkan verəcək.

Qeyd edək ki, 18 dekabr 2024-cü il tarixində Tacikistan Respublikasının Düşənbə şəhərində Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Birge Hökumətərərəsi Komissiyanın 7-ci iclası keçirilmişdir. İclasın yekunlarına dair Protokolun "Elm və təhsil sahəsində əməkdaşlıq haqqında" 7-ci bəndinin 7.7 yarimbəndinə əsasən AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu ilə Tacikistan MEA A.Donış adına Tarix, Arxeologiya və Etnografiya İnstitutu arasında elmi əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması eksini tapıb.

Mərkəzi Elmi Kitabxana ilə Türkiyənin Rami Kitabxanası arasında



Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyin Hüseynov 2-6 aprel 2025-ci il tarixlərində Türkiyənin Ankara və İstanbul şəhərlərində işgüzar səfərdə olub.

Sefer zamanı Hüseyin Hüseynov Beynəlxalq Kitabxana və Texnologiya Festivalına qatılıb, bir sıra görüşlər keçirib, tədbirlərde iştirak edib.

Festival çərçivəsində kitabxanalarda süni intellekt və müasir informasiya texnologiyalarına əsaslanan rəqəmsal innovasiyaların tətbiqi praktikası və perspektivləri barədə fikir mübadiləsi aparılıb, kitabxanalar üçün IT həlləri və avadanlıqlar hazırlayan bir sıra şirkətlərə görüşlər keçirilib, bu həllərin MEK-də tətbiqi ilə bağlı ilkin razılığla gəlinib. Türkiyənin akademik kitabxanalarının 80%-i ile six əməkdaşlıq edən, kitabxana avtomatlaşdırma sistemləri sahəsində yaradıcı xidmətlər göstərən Yordam şirkəti ilə öz məh-

sullarının MEK-də təqdimati üçün razılıq elda olunub, həmçinin Boclips, EBSCO və digər tanınmış rəqəmsal kitabxanalarla, eləcə də bəyənəlxalq məlumat bazalarının Türkiye təmsilciliyi ilə həmin resurslara giriş qaydalari, ağıllı kitabxana idareetmə sistemlərinin imkanları barədə müzakirələr aparılıb.

Sefer çərçivəsində MEK-in direktoru Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar Və Yayımlar Baş İdarəsinin rəhbəri Taner Bəyoğlu və Avropanın ən böyük Kitabxanalarından olan Rami Kitabxanasının rəhbəri Əli Çelik ilə görüşüb. Azərbaycanın Türkiyədəki Səfirliliyinin nəzərdə fealiyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatlığı ilə Rami Kitabxanasında baş tutan görüşdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəleri, ölkənin aparıcı kitabxanalarının rəhbərləri iştirak edib. Görüş əsnasında kitabxanalar arasında əməkdaşlığın genişləndirilməsi və bu sahədə qabaqcıl təcrübələrin öyrənilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra MEK ilə Rami Kitabxanası arasında "Qarاداش Kitabxanalar Anlaşma Memorandumu" imzalanıb.

Sənəd iki təşkilat arasında kitabxana sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədini daşıyır. Memorandumda elmi və mədəni işbirliyi, kitab, informasiya mübadiləsi və elektron kitabxanaların tətbiqi üzrə işlərin aparılması, eləcə də ortaq layihələrin, konfransların, tədbir və simpoziumların keçirilməsi nəzərdə tutulub.

Görüş zamanı MEK-in direktoru türkiyəli həmkarına Azərbaycan xəritəsinin eks olunduğu lövhə və kitablar hədiyyə edib.

Rami Kitabxanasında olarkən MEK rəhbəri burada tətbiq edilən inklüziv xidmet, avadanlıqlar və IT həllerinin funksional-texniki imkanları, həmcinin əski Azərbaycan əlibasını rəqəmsallaşdırmaq üçün vacib sayılan OCR texnologiyası ilə tanış olub, bu həllərin MEK-də tətbiqi ilə bağlı fikir mübadiləsi aparıb.



aprel 2018-ci il Azərbaycan Respublikasında "Elm günü"nın təsis edilməsi haqqında Sənəncam ilə təsis edildiyini vurğulayıb. Eyni zamanda Prezident İlham Əliyevin "Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında" Sənəncam imzalandığını da xatırladıb.

AMEA-nın prezidenti akademik Isa Həbibbəylinin rəhbərliyi altında Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatının ən qədim dövründən bu gününə qədər hərəkəfi öyrənilməyini de diqqətə çatdırıb. Müxtəlif şöbələrdə ədəbiyyatın müxtəlif sahələri öyrənilməklə yanaşı, dünya və türk xalqlarına həsr olunmuş bir neçə Mərkəzin de açıldıqını qeyd edib. Ədəbiyyat İnstitutunun direktoru akademik Isa Həbibbəylinin dəstəyi ilə çap olunmuş çoxsaylı nəşrələr haqqında məlumat verib. Bildirib ki, Ədəbiyyat İnstitutunun böyük rolunu olsadıqca eləm ocağından olmasının onların həyatında əhəmiyyətli mərhələ kimi mənalandırıb.

Əldibirdə Ədəbiyyat İnstitutunun direktor məvəkkiliyi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, Təhsil şöbəsinin müdürü filologiya üzrə fəlsəfə doktoru, dosent GÜNAY QARAYEVA, Elektron xidmətlər şöbəsinin müdürü filologiya üzrə fəlsəfə doktoru Zakira Əliyeva, həmcinin təcrübəci tələbələr de iştirak ediblər.

Əldibirdə Giriş sözü ilə açan institutun direktor məvəkkiliyi, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli Ədəbiyyat İnstitutunun dənəni, bu günü və sabahı haqqında geniş məlumat verib. Bildirib ki, Ədəbiyyat İnstitutunun elm tariximizdəki yerinə həsr olunmuş tədbirdə dörd ali təhsil ocağının tələbələri iştirak edir. Həm XX əsr boyu, həm də müasir dövrdə ədəbiyyatşunaslıq elminin inkişafında Ədəbiyyat İnstitutunun böyük rol olsadıqca eləm ocağından olmasının onların həyatında əhəmiyyətli mərhələ kimi mənalandırıb.

Əlavə edib ki, 27 mart Elm günüdür. Bu günün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9

Milli inçəsənətin inkişaf problemləri Türk dünyası mədəniyyəti kontekstində

Aprelin 9-da AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə Elm Günü hərəkət olunmuş "Milli inçəsənətin inkişaf problemləri Türk dünyası mədəniyyəti kontekstində" mövsuzunda tədbir keçirilib.

Akademianın Əsas binasında baş tutan tədbiri giriş nitqı ilə institutun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə açıb. O, ölkə Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sənəncamına əsasən ölkəmizde hər il 27 mart tarixinin "Elm Günü" kimi qeyd olunduğuunu diqqətə çatdırıb. Bildirib ki, Elm Günü təsis edilməsi, elmi fealiyyət sahəsində çalışan alim və mütəxəssislerin əməyinin qiymətləndirilməsi, elmin təbliğ və təsviqi baxımından xüsusi əhəmiyyət daşıyır.



AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə bu il həm də Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 ilin tamam olduğunu deyərək, dövlət başçısının "Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında" 2025-ci il 18 mart tarixli Sənəncamını xatırladıb. O, bu mühüm dövlət sənədinin Azərbaycan dövlətinin inkişafına öz töhfəsini vermiş, elmi məktəbler yaratmış görkəmli alimlərimiz xidmətlərinə göstərilən yüksək qiymət, həm də 80 ilde şəraflı tarixi yol keçmiş Akademianın bu gününe və gelecek inkişafına olan allı dəyərin ifadəsi olduğunu vurgulayıb. Direktor Elm Günü münasibətə institut əməkdaşlarını tövrik edib, kollektiva yeni yaradıcılıq uğurları arzulayıb.

Daha sonra o, Azərbaycan sənətşunaslığında türkoloji tədqiqatların banisi, institutun İncəsənətin qarşılıqlı əlaqələri şöbəsinin müdürü AMEA-nın müxbir üzvü Rəna Məmmədovaya 75 illik yubileyi və çoxillik səmərəli fealiyyəti münaşabətə institutun Fəxri fərmanını təqdim edib.

Tədbirdə "Sənətşunaslıq sahəsində türkoloji tədqiqatlar" adlı məruzəni təqdim edən AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə ölkə başçısının Türk dünyası ilə əlaqələrə böyük önəm verdiyini ve bu istiqamətdə əməkdaşlığı dövlət siyasetində əsas prioritet kimi qarşıya qoymadığını söyləyib. O, Prezident İlham Əliyevin Milli Məclisde and içərək Türk dünyasının bütövləşməsi nə xidmət edən vacib mesajları verdiyi, "Türk Dövlətləri Təşkilatı bizim üçün əsas bəyənəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır", - sözlərini dediyini xatırladıb. Alim indiki tarixi mərhələnin Türk dünyası ilə integrasiyanın genişlənmə imkanlarının daha da möhkəmlənməsinə xidmət etdiyini vurgulayıb.

Dövlət başçısının qarşına qoymuş vəzifələrden irəli gələrək AMEA-nın Türk dünyasının elm mərkəzləri və ali təhsil müəssisələri ilə six əməkdaşlıq etdiyi söyləyen Ərtegin Salamzadə Akademianın elmi müəssisə və təşkilatlarında türk xalqlarının dilini, tarixini, ədəbiyyatını, folklorunu, felsefi fikir tarixini öyrənen şöbelərin fealiyyət göstərildiyini bildirib. Direktor Memarlıq və İncəsənət İnstitutunda da Türk sənət tarixi və mədəni irsi adlı yeni şöbənin yaradıldığındıqda diqqətə çatdırıb.

AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə vurğulayıb ki, Türk dövlətlər arasında çoxşərlik qarşılıqlı əlaqələr, bədii əslələr oxşarlığı, həmcinin müasir dövr elmi və mədəni münasibətləri genişməyən sənət əsərlərinin, memarlıq nümunələrinin, tarixi-nəzəri materialların meydana çıxmasına səbəb olub. O, rəhbərlik etdiyi institutda türk sənəti və mədəniyyətinin tədqiqi istiqamətində aparılan tədqiqatlardan, tarixi-nəzəri materialların sistemişləşdiriləməsi və təsnifatının aparılması, eyni zamanda sənət tarixinin dövrləşdirilməsi problemlərinin nəzəri və metodoloji əsəslərin hazırlanması istiqamətində görülen işlərdən bəhs edib.

Məruzəçi, həmcinin AMEA-nın müxbir üzvü Rəna Məmmədovanın 2003-cü ildə nəşr olunmuş "Musiqi türkologiyası", professor Siyavuş Dadaşovun 2006-cı ildə İstanbulda çapdan çıxmış "Türk miniatürünün formal təsviri dili nəzəriyyəsi", eləcə də tarix elmləri doktoru Həsən Həsənovun 2014-cü ildə rus dilində nəşr edilmiş "Qız qalası" kitablarının elmi əhəmiyyətindən behs edib. Bildirib ki, "Musiqi türkologiyası" kitabını yazmaqla professor Rəna Məmmədova uzun illərin araşdırması sayesinde elmin metodoloji əsəslərini, "müqayiseli sənətşunaslıq" məktəbini, "musiqli türkologiyası" konsepsiyasını yaradıb. Bu əsər musiqli irsimizin daha dərində öyrənilmesi baxımından dəyərlərini diqqətə çatdırıb.

İnstiitut direktoru əlavə edib ki, "Türk miniatürünün formal təsviri dili nəzəriyyəsi" adlı kitabda isə müəllif Şəhərinin Qərb miniatür sənətinin vəzifələrini açıqlayıb. Professor Siyavuş Dadaşov belə qənaəetə gəlib ki, Türk miniatür sənətinin vizual sistemini kimi özünməxsus xüsusiyyətləri varırdır və bu, Qərb vizual sisteminin tamamilə əksidir.

Ərtegin Salamzadə tarixçi alim Həsən Həsənovun "Qız qalası" kitabının əhatə etdiyi tədqiqatlar barədə də məlumat verərək bildirib ki, neşrde Qız qalasının tarixi tamamilə yeni bir baxışda araşdırılıb, Qız qalasının hansı xalq tərəfindən tikildiyini, həmin xalqın hansı dile və dincə mənsub olduğu açıqlanıb. Kitabda müəllif Qız qalasının eramızdan əvvəl VIII əsrde tikildiyini bildirib, belə qənaəetə gelməye arxeoloji cəhətdən əsaslarının olduğunu qeyd edib.

Tədbirdə institut İncəsənətin qarşılıqlı əlaqələri şöbəsinin müdürü AMEA-nın müxbir üzvü Rəna Məmmədova "Musiqi türkologiyası" Azərbaycan humanitar elmi kontekstində", elmi katib v.i.e., sənətşunaslıq üzrə fəlsəfe doktoru Ramil Quliyev "Müsərir pul vahidlərində Türk dəməgə, işarə və simvolları" və Türk sənət tarixi və mədəni irsi şöbəsinin elmi işçisi Ellada Abbasova "Azərbaycan və tatar rəssamlarının əsərlərində xalq bayramları" mövzusunda məruzələr çıxış ediblər.

Sonda məruzələr etrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

75 il elm və sözün xidmətində

Azərbaycan elmi ictimaiyyətində öz dəst-xətti və əvəzsiz xidmətləri ilə seçilən alımlılardan biri də AMEA-nın müxbir üzvü, professor Əbülfəz Aman oğlu Quliyevdir. 27 mart 1950-ci ildə Naxçıvan şəhərində dünyaya göz açan görkəmli alim ömrünün türkoloji araşdırılmalarına, Azərbaycan dilçiliyinin inkişafına və elmin tərəqqisine həsr etmişdir. Professor Əbülfəz Quliyev, xüsusilə Orxon-Yenisey abidələrinin tədqiqi və qədim türk dilinin öyrənilməsi sahəsində mühüm elmi araşdırılmalar aparmışdır. O, həmcinin Naxçıvan dialekt və şivələrinin tədqiqi ilə bağlı sanbalı əsərlər yazmış, elmi-pedaqoji fealiyyəti ilə yuzlərə tələbəyə və gənc ali məzuniyyətli əsərlər yazılmışdır.



2025-ci ildə professor Əbülfəz Quliyev 75 illik yubileyini qeyd edir. Onun ölüm yolu, elmi fealiyyəti və tədqiqatlarının Azərbaycan dilçiliyindəki rolü müasir elmi ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Əbülfəz Quliyev 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə fərqlənmə diplomu ilə bitmiş və elə həmin ildən etibarən elmi fealiyyətə başlamışdır. Onun elmi axarışları əsasən türkoloji tədqiqatlar, Orxon-Yenisey yazıları və Azərbaycan dilinin dialektologiyası istiqamətində olmuşdur. Alim tədqiqatlarını genişləndirərək, qədim türk onomastikası, morfoloziyası və leksikologiyası sahələrində də sanbalı əsərlər yazmışdır.

Bütün həyatını elmə həsr edən bu fədakar insan 1972-ci ildən həm də Naxçıvan Elm Mərkəzində kiçik elmi işçi kimi fealiyyətə başlamışdır. Elmi yaradıcılığı da digər işləri kimi böyük həvəsəl girişən Əbülfəz müəllim uzun illər əcdidiyi zəhmətin nəticəsi olaraq 1979-cu ildə "Orxon-Yenisey abidələrinə feilin təsriflənməyən formaları (Azərbaycan dilinə müraciətədə)" mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi, 2003-cü ildə isə "Qədim türk onomastikasının leksik-semantik sistemi" mövzusunda dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Eyni zamanda 1990-ci ildə dosent, 2006-ci ildə isə professor elmi dərəcəsi almışdır. 2007-ci ildən AMEA-nın müxbir üzvüdür.

Milli qaynaqlardan bəslənən, milli-mənəvi dəyərlər işığında öz fealiyyətini quran və beləliklə də tekçə Azərbaycanda deyil türk dünyasında da bir tədqiqatçı kimi yaxşı tanınan, böyük nüfuzlu malik olan Əbülfəz Quliyevin elmi fealiyyəti yalnız Azərbaycanla məhdudlaşmamış, onun tədqiqatları beynəlxalq elmi ictimaiyyət tərəfində de maraqla qarşılanmışdır. O, müxtəlif beynəlxalq konfranslarda çıxış edərək, türkoloji araşdırılmalar yəni yanaşmalar getirmiş, qədim türk yazılı abidələrinin orijinal tehlil metodlarını tədqiq etmişdir.

2003-cü ildə etibarən AMEA Naxçıvan Bölmesi İncəsənət, Dil və Ədəbiyat İnstitutunun direktoru vəzifəsində çalışan Əbülfəz Quliyev bu illər ərzində institutun elmi fealiyyətini genişləndirmiş, gənc tədqiqatçılar üçün yeni perspektivlər açmışdır. Professor Əbülfəz Quliyev Azərbaycan dilçiliyinin müxtəlif sahələrinə mühüm töhfələr vermişdir. Onun çoxşaxəli elmi araşdırılmaları geniş istiqamətləri əhatə edir.

Azərbaycan elmi məkanında Orxon-Yenisey abidələrinin dərin araşdırılması sahəsində mühüm xidmətlərdən biri həmdə Əbülfəz Quliyeva məxsusdur. O, bu abidələrdə işlənen feilin təsriflənməyən formalarını tədqiq edərək, qədim türk dilində feil sisteminin xüsusiyyətlərini müəyyən etmişdir. 1997-ci ildə çap olunan "Orxon-Yenisey abidələrinə feilin təsriflənməyən formaları" adlı monoqrafiyası bu sahədə mühüm elmi mənbələrdən biri hesab olunur.

Alim qədim türk onomastik vahidlərini tədqiq edərək, onların leksik-semantik xüsusiyyətlərini müəyyənəşdirmiştir. Bu sahədə onun 2002-ci ildə nəşr olunmuş "Qədim türk onomastikasının leksik-semantik sistemi" adlı əsəri mühüm əhəmiyyət kəsb edir. Bu tədqiqat türkologiyada ilk fundamental işlərdən biri kimi qiymətləndirilir və bu gün də araşdırmaçılars üçün dəyərli mənbədir.

Professorun en mühüm tədqiqat sahələrindən biri də Azərbaycan dilinin dialekt və şivələrinin öyrənilməsi olmuşdur. O, Naxçıvan dialekt və şivələrin sistemi şəkildə araşdıraraq, onların fonetik, morfoloji və leksik xüsusiyyətlərini müəyyən etmişdir. Bu istiqamətdə onun 2009-cu ildə çap olunan "Nahçıvan ağız" adlı kitabı xüsusi yer tutur.

Əbülfəz müəllim həm də tərcümə sahəsində məhsuldar fealiyyət göstərərək müxtəlif türk dillərindən, o cümlədən qədim türk dillərindən bir çox əsərləri öz tərcüməsində oxuculara təqdim etmişdir.

Əbülfəz Quliyev yalnız tədqiqatçı deyil, həm də pedagoq kimi çox böyük xidmətlər göstərmişdir. Kadır hazırlığı istiqamətində xüsusi xidmətləri olan alimin rəhbərliyi altında çoxsaylı magistr və elmi dərəcə almaq üçün dissertasiyalar müdafiə olunmuş, yeni nəsil türkoloqlar və dialektoloqlar yetişmişdir. O, Azərbaycan dilçiliyinin müxtəlif sahələrinə dair dərsliklər və metodiki vəsaitlər hazırlayaraq, tələbələrin elmi araşdırılmalarına maraşını artırılmışdır. Əbülfəz müəllimin çoxsahəli fealiyyəti çalışdığı müəssisə və müxtəlif qurumları tərəfindən də qiymətləndirilmişdir. Belə ki, o, AMEA Rəyasət Heyətinin Fəxri fərmanına, Azərbaycan Respublikasının Əməkdar müəllimi adına, İran İsləm Respublikasının Beynəlxalq Şəhəriyar Mədəniyyət mükafatına layiq görülmüş, Azərbaycan Yazıçılar Birliyinə, Türkiye Cumhuriyyətində fealiyyət göstərən İLESAM təşkilatına, Ankaradakı Türk dünyası Yazarlar Birliyinə üzvlüyü qəbul olunmuşdur. Onun adı Türkiyədə çap olunan "Türkiyədən ənənəvi türkoloqlar" kitabına daxil edilmişdir. 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə təltif olunmuşdur.

Professor Əbülfəz Aman oğlu Quliyev Azərbaycan elminə əvəzsiz töhfələr vermiş, türkoloji araşdırılmalar yeni nefes getirmiş və Azərbaycan dialektologiyasının inkişafına böyük töhfə vermişdir. Onun elmi fealiyyəti yalnız yerli elmi ictimaiyyət tərəfindən deyil, beynəlxalq türkoloji dairələr tərəfindən də yüksək qiymətləndirilmişdir.

Onun 75 illik yubileyinin qeyd edilməsi, təkcə bir alimin həyat yoluna hörmət deyil, həm də Azərbaycan dilçiliyinə və elmine verilən böyük dəyərin təcəssümüdür. Professorun elmi irsi gelecek nəsillər üçün dəyərli mənbə olaraq qalacaq və onun qoyduğu akademik miras uzun illər ərzində yeni tədqiqatçılar yaradılacaqdır. Bu böyük alimi yubileyi münasibətələ tebrək edir, ona möhökəm can sağlığı, yeni elmi uğurlar və uzun ömür arzulayırıq.

Nuray ƏLİYEVƏ

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputati
filologiya elmləri doktoru

SƏFƏR TƏƏSSÜRATI

2025-ci il martın 11-dən 14-ə qədər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycanın Böyük Britaniyalı Səfirliyinin dəstəyi ilə Londonda Beynəlxalq Kitab Sərgisində "Azix mağarası – Azərbaycan ərazisində ən qədim yaşayış məskəni" kitabının təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində 60 ölkənin 2000-dən artıq iştirakçılarının arasında dövlət xadimləri, diplomatlar, tarixçilər, jurnalistlər, tələbələr və İngiltərədə fealiyyət göstərən Azərbaycan Diasporunun əməkdaşları iştirak etmişlər.



Londonda xalqları birləşdirən kitablar aləmində

AMEA Arxeologiya, Etnoqrafiya ve Antropologiya İnstitutu Daş dövrü arxeologiyası şöbəsinin müdürü, tarix elmləri doktoru, professor Əsədulla Cəfərovun rəhbərliyi altında M.M Hüseynov, S.D.Əliyev, A.A.Veliço, D.V.Hacıyev, Ə.Q.Cəfərov, Ə.V.Məmmədov, M.B.Süleymanov, N.B.Sırınovun müəllifliyi ilə "Azix mağarası: Azərbaycan ərazisində ən qədim ibtidai insan düşərgəsi" adlı monoqrafiya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə ingilis dilində çap olunmuşdur.

Monoqrafiyada 1960-1986-ci illərde aparılmış arxeoloji tədqiqatlar zamanı tapılmış maddi-mənəniyyət qalıqları arxeologiya elminin müasir səviyyəsində tədqiq olunmuşdur. Azix paleolit düşərgəsindən tapılmış quruçay, qədim aşəl, orta aşəl, mustye mədəniyyətinə aid daş məməlatinin texniki-tipoloji xüsusiyyətləri müəyyən edilmişdir. Eyni zamanda monoqrafiyada düşərgənin stratigrafiası, heyvanat aləmi, bitki örtüyü və digər cəhətələr de tədqiq olunmuşdur. Azix paleolit düşərgəsində tapılmış maddi-mənəniyyət qalıqlarının arxeologiya, paleontologiya, paleoantropologiya, paleocoğrafiya, paleogeomorfologiya və digər elm sahələrinə aid arxeoloji faktları vارد. Məhz buna görə də Azərbaycanın ilk sakinləri hələ 2,5 milyon il bundan əvvəllerden Qarabağın Quruçay sahillerində və Azix mağarasında məskunlaşmağa başlamışlar. Aparılan kompleks elmi tədqiqatlar zamanı məlum olmuşdur ki, Qarabağın dağlıq ərazisində ən qədim zamanlardan təbii Kars mağarası əmələ gəlmişdir. Məhz buna görə də Azərbaycanın ilk sakinləri hələ 2,5 milyon il bundan əvvəllerden Qarabağın Quruçay vadisində paleolit dövrünün heyvanat aləmləri və qədim insanların rəsədləri qazıntılarından tapılmışdır.

Aparılan kompleks elmi tədqiqatlar zamanı məlum olmuşdur ki, Qarabağın dağlıq ərazisində ən qədim zamanlardan təbii Kars mağarası əmələ gəlmişdir. Məhz buna görə də Azərbaycanın ilk sakinləri hələ 2,5 milyon il bundan əvvəllerden Qarabağın Quruçay vadisində paleolit dövrünün heyvanat aləmləri və qədim insanların rəsədləri qazıntılarından tapılmışdır. Azix paleolit düşərgəsindən tapılmış maddi-mənəniyyət qalıqlarının arxeologiya, paleontologiya, paleoantropologiya, paleocoğrafiya və digər elm sahələrinə aid arxeoloji faktları vارد. Məhz buna görə də Azərbaycanın ilk sakinləri hələ 2,5 milyon il bundan əvvəllerden Qarabağın Quruçay vadisində paleolit dövrünün heyvanat aləmləri və qədim insanların rəsədləri qazıntılarından tapılmışdır. Azix paleolit düşərgəsindən tapılmış maddi-mənəniyyət qalıqlarının arxeologiya, paleontologiya, paleoantropologiya, paleocoğrafiya və digər elm sahələrinə aid arxeoloji faktları vارد. Məhz buna görə də Azərbaycanın ilk sakinləri hələ 2,5 milyon il bundan əvvəllerden Qarabağın Quruçay vadisində paleolit dövrünün heyvanat aləmləri və qədim insanların rəsədləri qazıntılarından tapılmışdır.

Azix paleolit düşərgəsinin VII-X təbəqələrindən aparılan arxeoloji qazıntılar zamanı 300-dən artıq daş məməlati və bir neçə ədəd ovdanmış heyvanat məməlatının qalıqları tapılmışdır. Ən aşağı təbəqələrinin daş məməlati içərisində kobud el çapacaqları, kubvari alətlər, kobud qaqovlar və vurma səthi yaxşı saxlanmış qələpler de qeydə alınmışdır.

Azix paleolit düşərgəsinin VII-X təbəqələrindən aparılan arxeoloji qazıntılar zamanı 300-dən artıq daş məməlati və bir neçə ədəd ovdanmış heyvanat məməlatının qalıqları tapılmışdır. Ən aşağı təbəqələrinin daş məməlati içərisində kobud el çapacaqları, kubvari alətlər, kobud qaqovlar və vurma səthi yaxşı saxlanmış qələpler de qeydə alınmışdır. Azix paleolit düşərgəsinde təqdimat mərasimində müəllif Əsədulla Cəfərov monoqrafiya və onun müəllifləri haqqında etraflı məlumat vermişdir. Tədbir iştirakçıları kitabın böyük maraqlı göstərməsi və müellifə suallar vermişler. Londonda keçirilən Beynəlxalq Kitab Sərgisində keçirilən təqdimat mərasimində müəllif Əsədulla Cəfərov monoqrafiya və onun müəllifləri haqqında etraflı məlumat vermişdir. Tədbir iştirakçıları kitabın böyük maraqlı göstərməsi və müellifə suallar vermişler.

Tədbirin sonunda iştirakçılar kitabla yaxından tanış olmuş və Əsədulla Cəfərovun imzası ilə kitab əldə etmişlər. Dünyanın müxtəlif ölkələrindən gelmiş müətəssisler xüsusiyyətləri, Fransanın Kondel-Araqo düşərgəsinin əşəl təbəqəsindən tapılmış preneandertallara daha yaxındır. Azixdan təqdimat qədim insan çənəsi 30-35 yaşı qadın məxsusdur.

Aparılmış kompleks tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Azix qədim insan düşərgəsindən tapılmış qədim qədim insan çənəsi quruluşundakı spesifik cəhətlərə əsasən bir tərəfdən pite-kantoplara, xüsusilə Almalyadan təqdimat tapılmış çənəye qarşı australopiteklərə fərqlənir və müəyyən əlamətlərinə görə arxantropalar arasında özüne qarşı təpərənəçənə əmək əlaçılığında qarşılaşır. Azix düşərgəsinin orta aşəl təbəqəsindən tapılmış çənəye qarşı təpərənəçənə əmək əlaçılığında qarşılaşır.

Aparılmış kompleks tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Azix qədim insan düşərgəsindən tapılmış qədim qədim insan düşərgəsindən tapılmış qədim qədim insan çənəsi quruluşundakı spesifik cəhətlərə əsasən bir tərəfdən təbəqələrin içərisində kobud el çapacaqları, kubvari alətlər, kobud qaqovlar və vurma səthi yaxşı saxlanmış qələpler de qeydə alınmışdır.

Azix paleolit düşərgəsinin VII-X təbəqələrindən aparılan arxeoloji qazıntılar zamanı 300-dən artıq daş məməlati və bir neçə ədəd ovdanmış heyvanat məməlatının qalıqları tapılmışdır. Ən aşağı təbəqələrinin daş məməlati içərisində kobud el çapacaqları, kubvari alətlər, kobud qaqovlar və vurma səthi yaxşı saxlanmış qələpler de qeydə alınmışdır. Azix paleolit düşərgəsinde təqdimat mərasimində müəllif Əsədulla Cəfərov monoqrafiya və onun müəllifləri haqqında etraflı məlumat vermişdir. Tədbir iştirakçıları kitabın böyük maraqlı göstərməsi və müellifə suallar vermişler.

Tədbirin sonunda iştirakçılar kitabla yaxından tanış olmuş və Əsədulla Cəfərovun imzası ilə kitab əldə etmişlər. Dünyanın müxtəlif ölkələrindən gelmiş müətəssisler xüsusiyyətləri, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Çin və digər ölkələrindən olan qonaqlar monoqrafiyaya böyük maraqlı göstərmışlər. 35 ölkənin əməkdaşlarına Azix monoqrafiyası hədiyyə olunmuş və minlərlə iştirakçı 3 gün ərzində Azərbaycandan olan kitablarla yaxından tanış olmuşlar.

Əsədulla CƏFƏROV
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor

Bir daha Xəzər dənizinin səviyyəsi haqqında



Dünya okeanlarından sonra planetimizin ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi tarixən onun ətrafında yaşayan xalqların, Xəzər ətrafi dövlətlərin sosial-iqtisadi həyatında böyük əhəmiyyət kəsb etdiyi kimi, dənizin zaman üzrə səviyyə tərəddüdü həmçə müvafiq problemlər yaratmış ve yaratmaqdadır. Xəzər dənizinin minillik səviyyə tərəddüdünün paleoqlim rekonstruksiyası göstərir ki, son 2 min ildə onun səviyyə amplitudası 12-metrə qədər təşkil edir. Səviyyənin Baltik dəniz səviyyəsinə görə ən aşağı mütələq minimumu eramızın beşinci əsrin ortalarına (-34,5 m) ən mütələq maksimumu isə 1882-ci ilə (-25,2 m) təsadüf edir.

Bununla belə geoloji tarixi dövrlərde (17-13 min il bundan əvvəl) Xvalin transqresiyasında dənizin səviyyəsi müasir dövrə nisbətən 80 m artıq olmuşdur. Mütexəssisler həmin dövrlərdə bunu dənizin əsas su balans elementlərinin dəyişməsi dənizə tökülen çay axımlarının, xüsusun Volqa çayının illik axımının artması (illik axım həcmi həmçinin 450-500 km³ təşkil etmişdir) ilə əlaqələndirirlər. Halbuki, qeyd etmək lazımdır ki Xəzərin səviyyəsinin azalma dövründə (1977-ə qədər) Volqa çayının orta illik axım həcmi 198 km³/il, artma dövründə isə (1995-ə qədər) 274 km³ il, səviyyənin stabil dövründə isə orta illik axım həcmi 240 km³/il təşkil etmişdir.

Xəzər dənizinin coxillik səviyyə tərəddüdündə aşağıda xarakterik dövrləri ayrılmış olar:

- Yuxarıda göstərildiyi kimi Xəzər dənizində son 2000 ildə ən yüksək səviyyə 1882-ci ildə (-25.2 m);
- Ən minimal səviyyə müşahidə olunan dövr 1977-ci il (-29.05 m);
- 1929-cu ildən 1977-ci ilə kimi səviyyənin davamlı düşmə dövrü;
- 1977-1995 - ci illər ərzində səviyyənin yenidən artım dövrü (səviyyə yenidən artaraq - 26.04 m-ə çatmış, yəni 2.65 metr artmışdır);
- Səviyyənin stabilşəmə, zəif tərəddüdlər dövrü (1995-2005);
- Səviyyənin düşmə dövrü (2005-dən hazırkı dövrə kimi).

Xəzər dənizinin belə səviyyə tərəddüllerinin əsas səbəbləri təbii ki, onun su balans (Y - çay axımı, X - yağıntı, Z - buxarlanması) elementləri (90%-ə qədəri) və müvafiq olaraq bu balans elementlərinə zaman üzrə təsir göstərən iqlim dəyişmələridir. Səviyyənin dəyişməsinə zəif təsir göstərən ikinci dərəcəli amillər geofiziki, tektonik proseslər hesab edilir. Bununla belə Xəzər dənizinin səviyyəsinin formallaşmasına, tərəddüdünə təsir göstərən amilləri kompleks şəkildə dörd qrupa bölmək olar: 1. Kosmogeofiziki amillər, 2. Hidrometeoroloji proseslər, 3. Geoloji-qeodinamik proseslər, 4. Antropogen amillər.

Hidrometeoroloji proseslər dənizin səviyyə dəyişməsinə təsir göstərən əsas amillər hesab olunur və bu bütün tarixi dövrlərdə su balans elementlərində özünü göstərir. Qlobal iqlim dəyişmələrinin təsirindən Xəzər hövzəsində orta coxillik temperaturlar 1980-2024-cü illərdə 0.030C süretilə +1.20C-ə qədər artmışdır. Dənizin su səthində bu artım həttə +1.40C təşkil etmişdir. Bunun nəticəsi kimi 1992-ci ildən 2023-cü ilə kimi Volqa çayının

leyenlər alınmış nəticələrin fiziki dəqiqliyini nəzərə almırlar. Əger bu nəticələr modellərə əsasən orta coxillik temperaturların 30C ilə 120C arasında artmağına əsaslanırsa bu absurd nəticələrdir və bunun uzunmüddətli proqnozlar kimi özünü doğrultma ehtimalı olduqda aşağı olur. Belə proqnozlar elmi proqnozlardan çox fantastik sensasiya proqnozlara oxşayır. Əlavə təsdiq üçün demək olar ki, son 2000 ildə Xəzər dənizinin səviyyəsi cəmi 12 metr, son 300 ildə isə 5 m amplitudunda dəyişmələrə məruz qalmışdır. Belə iqlim modelləri Xəzər dənizinin su toplayıcı hövzəsinin hidroqlim proseslərinin, hava kütłələrinin zaman-məkan dəyişmələrini, bu dəyişmələrdə müxtəlif yaranara biləcək senariləri özündə tam əks etdirə bilər. Bu da səviyyənin dəyişmələri ilə bağlı sensasiya proqnozlarının verilməsinə səbəb olur. Əlavə olaraq göstərmək olar ki dənizin səviyyəsinin aşağı düşməsi onun morfometrik elementlərinin dəyişməsinə bu isə öz növbəsində buxarlanmasına və səviyyənin stabilşəməsinə səbəb olur. Eyni zamanda Xəzər dənizinin səviyyəsinin stabilşəməsi bir sıra rus alımlarının fikrincə 30.6 m-də baş verə bilər. Çünkü bu səviyyədə Xəzər dənizindən Qara-Boğaz-Qol körfəzinə suyun axımı dayanacaqdır (Körfəzin mütləq səviyyəsinə görə) və həmin tədqiqatçıların fikrine görə dənizin səviyyəsi -31,0 metrdən aşağı düşməyecekdir.

Xəzər dənizinin problemlərinin kompleks həlli məqsədile Xəzər ətrafi ölkələrin, Ümumdünya Meteorologiya Təşkilatının (UMT) digər müvafiq Beynəlxalq təşkilatların birgə təşəbbüsü ilə 1994-cü ildə Cenevre şəhərində ÜMT-nin iqtamətgahında keçirilən tədbirdə "Xəzərin hidrometeorolojiyası və şirkələnməsinin monitoringi" adlı Beynəlxalq Koordinasiya Komitəsi yaradıldı. (CASPAS) Hər il rotasiya ilə Xəzər ətrafi ölkələrin birində keçirilən bu qurumun əsas məqsədi Xəzər dənizini mövcud problemlərdən qorumaq üçün ölkələrə qarşılıqlı əməkdaşlıq nəticəsində müvafiq senarilərə uyğun dənizin hidrometeoroloji şəraitini, ekoloji problemlərini kompleks təqribən və mühafizə etməkdən ibarətdir.

Xəzər dənizinin səviyyəsinin onun su balans elementlərindən, xüsusun Xəzərə tökülen çay axımlarından korrelyativ asılılığı coxillik tədqiqatlarında öz təsdiqini tapmışdır. Lakin, bəzi illerde Volqa çayının illik axım həcmi artırmasının baxmayaraq Xəzərin səviyyəsində artım müşahidə edilmişdir. Bu təbii ki, belə bir asılılığın olmasına şübhə altına salır, əksinə belə hal ən azı həmin dövrlərdə səviyyənin aşağı düşməsinə imkan vermir. Bu da yene səviyyənin Volqa çayının illik axımından asılılığının göstəricisidir. 2011-ci ildə Volqa çayının illik axımı normadan 48,9 km³ az olmuş və buna müvafiq səviyyə 25 sm aşağı düşmüşdür. 2017 və 2020-ci illərdə isə Volqa çayının illik axım həcmərinin müvafiq olaraq artması (278 km³ və 282 km³) nəticəsində səviyyədə azalma müşahidə edilməmişdir. 2011, 2015, 2021 və 2022-ci illerde çay axımlarında azsulu dövrlər olduğundan dənizin səviyyəsi ümumən 112,3 santimetre qədər düşmüşdür. Yalnız 2021-2023-cü illerde səviyyə 55sm-a qədər azalmışdır. Neft Daşları məntəqəsindən görə 2024-cü ilin iyundan səviyyə minimal həddə düşərək -28,67 metr olub, illik azalma isə, 29,04m. olmuşdur ki, bu da 1977-ci ildə müşahidə olunan ən minimal səviyyəyə uyğundur.

Rza MAHMUDOV
ETN akademik Həsən Əliyev
adına Coğrafiya İnstitutunun
şöbə müdürü, coğrafiya elmləri
doktoru, professor

YENİ NƏŞRLƏR

"Türk dillərinin müqayisəli tədqiqi"

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun "Türk dillərinin müqayisəli tədqiqi" kitabı çapdan çıxıb.

Kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva, ideya müəllifi və hazırlanayı Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İnci Qasımlıdır.

Kitaba Azərbaycan, Türkiye, Özbəkistan, Macaristan və İtaliyanın alımları rəy veriblər.

Nəşrdə 15 müəllifin 20 məqale və lügətin də istifadə olunub. Tədqiqatda türk dillərinin 18 qolu haqqında məlumat verilib, bu dillərin grammatik, fonetik xüsusiyyətləri tədqiq olunub, hər bir dil haqqında 1 məqalə və ortaq istifadə olunan 100-1000 sözdən ibarət lügətlər hazırlanıb. Lügətdəki sözlər məqale müəllifləri tərefindən seçilib və Azərbaycan türkcəsi ilə qarşılıqlı yazılarlaq lügət şəklində tərtib olunub. Lügətlər hazırlanarkən sözlərin türk mənşəli olmasına xüsusi diqqət edilib.



Oxucuların diqqətinə müxtəlif dillər üzrə "Azərbaycan dili", "Türkiye türkcəsi", "Türkmənler və türkmen dilinin leksikologiyasına dair qeydlər", "Qaqauz dili", "Azərbaycan dilinin şimal lehçəsinin şive qruplarına inqərası", "Qazax dilinin leksikası haqqında ümumi məlumat", "Qaraqalpaq dilinin leksikası", "Qırğız dilinin leksikası", "Altay dili", "Noqay dili", "Tatar dilinin leksik və morfoloji xüsusiyyətləri", "Başqırd dili", "Qaraçay-Balkar dilinin leksik sistemi", "Qumug dili", "Özbek dili", "Müsəris uyğur dilinin fonetik və leksik xüsusiyyətləri", "Çuvaş dilinin leksikası" və "Yakut dilinin leksikası" kimi məqalələr çatdırılır.

Kitabın hazırlanmasında məqsəd bu qiyməti mənbəni Türk dünyasına, türk birliyinə Azərbaycan alımları tərefindən töhfə olaraq təqdim etmək, dil və lügətçiliklə bağlı bu sahədəki boşluğu doldurmaq, Azərbaycan və digər türk dövlətləri arasındaki elmi əlaqələrin inkişafını genişləndirməkdir.


"Molla Nəsrəddin" jurnalı və Naxçıvan (1906-1917) kitabı I cildi

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə "'Molla Nəsrəddin" jurnalı və Naxçıvan (1906-1917)" icicildiliyinin I cildi işıq üzü görüb.

Kitabın baş elmi məsləhətçi və ön sözün müəllifi akademik Teymur Kərimlidir.

Azərbaycanın ilk satirik jurnalı olan "Molla Nəsrəddin" (1906-1931) bir zamanlar bütün bölgələrimizlə yanaşı, Naxçıvanda da mövcud olmuş dini mövhumat və xurafat elementlərinin, təhsile biganə münasibətin və s. təqnidinə xüsusi yer ayırrırdı. Jurnal satirik üslubla bu cür cəhalət və gerilik hallarını, bir sıra sosial belələri ictimai diqqətə çatdırır, insanların öz nöqsanlarını dərk etməsi, maariflənməsi üçün çalışırırdı.

Kitabın I cildində "Molla Nəsrəddin" jurnalının 1906-1917-ci illərdə işıq üzü görünen nömrələrinin Naxçıvanla bağlı materialları və karikaturaları daxil edilib.



"Yurdum, yuvam - Ağbabam"

AMEA-nın Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Tacir Qurbanovun (Səmimi) "Yurdum, yuvam - Ağbabam" kitabı nəşr olunub.


Kitabda müəllifin povest və hekayələri, Qərbi Azərbaycanın görkəmli adamları haqqında qeydləri, Ağbabanın el sənətkarları - Aşıq İsgəndər Ağbabalı, Aşıq Qəmber və başqaları barədə düşüncəleri, "Gümru duyguları" və digər yazılar verilib. Burada erməni vəhşətinə, Ağbabə folklor örnəklərinə də xeyli yer ayrılib.

Kitabda Qərbi Azərbaycan folklorunun öyrənilmisi, ədəbi-bədii təhlili baxımından xüsusi əhəmiyyət daşıyır. Burada yüksək toplayıcılıq peşəkarlığı ilə toplanmış rəvayət, bayati və xatirələrin, müdrik fikirlərin, kəlamların derin mənalı siqəti Qərbi Azərbaycanın soydaşlarımızın dilinin, nitqinin xəlqiliyini şərtləndirən amillərdəndir. Kitabın "Sərhəd bayatları", "Söyləyici-toplayıcı münasibətləri" bölmələrində Qərbi Azərbaycan folklorunun şəhərləndən təfərruatlı söz açılarlaq təhlili verilir.

Kitabda "Köhne kişilər", "El sənətkarları", "Yurdun, elin müəllimləri", "Doğmalarım", "Duyğular, düşüncələr", "Ötənlərin işığında", "Mənə belə danışıblar", "Arif Bayramovun xatirələri" və Qərbi Azərbaycanın digər görkəmli şəxsiyyətləri haqqında müxtəlif yazılar da öz əksini təpib, onların həyatı hərəflili işqalandırılıb.

Kitabın redaktoru Məftun Ənvəroğlu, öz sözün müəllifi fil.ü.f.d., dos. Sevinc Əliyeva, reyçiləri isə fil.ü.f.d. Əpoş Veliyev, Anar Hüseyn və fil.ü.f.d., dos. Nigar Həsenovadır.

"SkyE" nəşriyyatında işıq üzü görünen 678 səhifəlik kitab geniş oxucu kütlesi üçün nəzərdə tutulub.



Elmì jurnalların redaksiya heyətlərinin birləşmiş iclası

AMEA-nın Arxeoloji və Antropologiya İnstitutunda dərc olunması planlaşdırılan Azərbaycan dilində "Arxeoloji irlər" və ingilis dilində "Tempus Pontem: Azerbaijan Journal of Archaeology and Anthropology" adlı elmì jurnalların redaksiya heyətlərinin birləşmiş iclası keçirilib.

Iclasi açan AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, t.ü.f.d., dosent Fərhad Quliyev institutun müasir standartlara cavab veren dövrü elmi dərgilərə ehtiyacının çıxdan yarandığını bildirib. "Böyük və çətin bir təşkilati işlədən sonra artıq biz elmi dərgilərimizin ilk saylarının nəşrə hazırlıq mər-



"hələsinə çatmışış" - deyə F.Quliyev vurğulayıb.

Redaksiya üzvləri Azərbaycan və ingilis dilində respublika daxilindən və xaricində təqdim edilmiş məqalələrin redaksiyasını müzakirə ediblər. Dərce məqsədən yaradılmış məqalələrin elmi tutumunu, qoymulmuş tələblərə müvafiqliyini qeyd ediblər.

Həmçinin müzakirə zamanı dərc ediləcək elmi jurnalların elektron versiyalarından, aktivləşməsi planlaşdırılmış internet saytlarından söz açılıb. Xüsusi olaraq vurğulanıb ki, Azərbaycan və ingilis dilində dərc ediləcək hər bir məqalənin aktiv beynəlxalq rəqəmsal identifikatoru (DOI / The Digital Object Identifier) olacaq.

"Azərbaycan dilçiliyinin inkişaf tarixi" mövzusunda elmi sessiya



Nəsimi adına Dilçilik İnstitutunda AMEA-nın 80 illik yubileyinə həsr olunmuş "Azərbaycan dilçiliyinin inkişaf tarixi" mövzusunda elmi sessiya keçirilib.

Iclasi giriş sözü ilə açan elmi müəssisəsinin direktoru professor Nadir Məmmədi Azərbaycan dilinin təbliği, ədəbi dil normallarının qorunması, dilimizin saflığının təmin olunması və digər istiqamətlərdə Dilçilik İnstitutunda

mühüm tədqiqatlar aparıldığını vurğulayıb. Alim bildirib ki, ölkəmizdə ana dilinin qorunması və zənginləşdirilməsi dövlət siyaseti səviyyəsində reallaşdırılır. Son on ildə ana dilimizin qorunması və inkişafi üçün qanunvericilik bazası əsası, şəkildə tekmilləşdirilib. Prezident İlham Əliyevin bununla bağlı imzaladığı mühüm sənədlər onun menşub olduğu xalqın mənəvi sərvətinə, dilimizə münasibətindən qaynaqlanır.

Sessiyada professor İsmayıllı Məmmədi "Azərbaycan dilçiliyində lügətçilik", professor İsmayıllı Kazimov "Müasir dövrde türkoloji dilçilik" və dosent Qüdsiyyə Qəmbərova "Azərbaycan dilçiliyində dialektologiyanın inkişafı" mövzusunda məruzələrə çıxış ediblər.

Bildirilib ki, bu güne qədər türkoloji dilçilikdə dəha çox dialektologiya, dil tarixi, ədəbi dil və söz yaradılığı, fonologiya və fonetika, leksikologiya və leksikoqrafiya sahələrinin öyrənilməsi esas yer tutmuşdur.

Sonda professor Sayalı Sadiqova qeyd edib ki, bu gün Azərbaycan dili dünya dilleri ilə bir seviyyədə inkişaf etdirilməli və onun imkanları genişləndirilməlidir. Xüsusilə, elektron lügətlərin hazırlanması və dilin rəqəmsal mühitdə istifadəsinin genişləndirilməsi esas vəzifələrdən biri kimi qarşıya qıyalmalıdır.

MARAQ DÜNYASI

İşgüzar kommunikasiya zamanı təsirli danışış

Hər kəs öz nitqi və ya mətni ilə digər insanı heyran etmək istəyir. Təkcə qrup qarşısında çıxış edərkən deyil, iş və şəxsi həyatda da təsirli danışan insanların bu xüsusiyətləri sayasında ön plana çıxmazı bir həqiqətdir və onların sözləri diqqətəlayiq sayılırlar. Bəs bunun üçün nələri nəzəre almaq lazımdır?

Təsirli danışmağın bir neçə yolu var:

Əvvəlcədən hazırlıq. Təsirli nitq üçün əvvəlcə deyəcəyinizizi hazırlamalısınız. Öger bu planlı bir çıxışdırsa və nitqinizi metn üzərində söyləyəcəksinizse, əvvəlcə məşq etməklə başlaya bilərsiniz. Ancaq plansız və hazırlıqsız çıxış edəcəksinizse, çıxışınız zamanı qeyd edəcəyiniz məqamların üzərində düşünməyə, düşünmədən cümlələr qurmamamağa, sürətli danışmamağa çalışmaq lazımdır.

Göz teması qurmaq. Təsirli ünsiyyət üçün əməl etməli olduğunuz əsas qayda danışarkən göz teması qurmaqdır. Öger danışlığınız insanı nitqinizlə heyran etmək və dediklərinizdə səmimi olduğunuza inandırmaq isteyirsinizsə, danışarkən göz teması qurmaqdan çekinməyin. Eyni zamanda bu teması pozmadan çekinin.

Bədən dilindən düzgün istifadə etmək. Təsirli ünsiyyət üçün istifadə edilməli olan başqa bir üsul jestlər və mimiklərdir. Bədən dilinin əhəmiyyətinə dairənəkarlı yanaşmayın, enerjinizi düzgün paylayaraq və bədən dilindən düzgün istifadə edərək öz hiss və düşüncələrinizi bədən dilinizi dəstekləyin.

Səs tonuna diqqət yetirin. Diqqət etməli olduğunuz başqa bir element səs tonundur. Danışarkən düzgün nöqtələrdə nəfəs almağa və tez danışmaqdansən aydın danışmağa diqqət edin. Səs tonunuz hissleriniz və düşüncələriniz haqqında signallar verir. Odur ki, həyəcanlı, stresli və ya kədərləndiyiniz zaman səs tonunuzu yaşadığınız mühitə uyğunlaşdırın və yüksək və ya yumşaq danışmamağa çalışın.



Danışarkən mətləbdən yayınmayın. Dediklərinizle bağlı qarşınızda hansı təsəssürat yaratmaq isteyirsiniz? Qarşınızdakılara vermək istədiyiniz mesaj tam olaraq nədir? Müxtəlif mövzularda danışmaq və əsas mövzudan uzaqlaşmaq diqqəti yayındır və nəzərdə tutulan mesaj dinləyiciye çatır. Çıxış edərkən vermək istədiyiniz mesaj əsasında qurun. Unutmayın ki, məqsədi olmayan çıxış səmərəsiz olacaq və auditoriyaya çatmayacağı.

Diqqəti cəlb etmək. Təsirli nitqin ən mühüm elementlərindən biri dinləyicinin diqqətini deyilənlər cəlb etməkdir. Güclü humor hissə olan bir insansınızsa, çıxışınız zamanı bu xüsusiyətdən yararlanma və ya çıxışınızla bağlı lətifələrdən və ya maraqlı məlumatlardan istifadə edərək qarşınızdakılara diqqətini cəlb edə bilərsiniz.

Cox danışmamaq. Lazım olduğundan daha uzun nitqlər etibarınızı itirməye, auditorianın diqqətini və marağınızı azaltmağa səbəb olur. Buna görə de diqqəti olun ki, ora-bura dolاشmayıñ və qarşınızdakılardan diqqətini cəlb edin.

Şahnazxanım ŞÜKÜRZADƏ
Cəbrayıl rayonu 1 nömrəli tam orta məktəbin direktoru

Redaksiya heyəti:

İsa Həbibbəyli, Dilqəm Tağıyev, İbrahim Quliyev,
Nərgiz Paşayeva, Rasim Əliquliyev, Tofiq Nəğıyev,
İrade Hüseynova, Gövhər Baxşəliyeva, Arif Həşimov,
Cəmil Əliyev, İsmayıllı Hacıyev, Fuad Əliyev

Baş redaktor: Ağahüseyin Şükürov

Əl-Fərabinin 1155 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdürü, UNESCO-da Azərbaycan təmsilçisi, ekspert və layihə koordinatörü, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva-Nəbiyeva 7 aprel Türk Mədəniyyəti İrsi Fondunda və Qazaxıstanın Əl-Fərabi Qazax Milli Universitetinin təşkilatçılığı ilə Almatıda keçirilən konfransda iştirak edib.

Dilçi alim Mahmud Kaşgarının "Divanı luğət-it türk" əsərinin görkəmli türkoloq Xalid Səid Xocayevə məxsus əlyazmasının 86 il sonra Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda tapılması, əlyazmanın unikallığı, hemçinin bu tarixi hadisənin təbliğində keçirilən tədbirlər haqqında məruzə etmişdir. Çıxış zamanı Xalid Səid Xocayevin ailə albomundan fotolar, arxiv materialları, Bakı, Nyu-York və Parisdə keçirilmiş konfranslardan fotolar nümayiş olunmuşdur.



ELAN-MÜSABIQƏ

Dilçilik İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu ştatda vakant olan vəzifəni tutmaq üçün müsabiqə elan edir.

Azərbaycan dialektologiyası şöbəsi üzrə aparıcı elmi işçi - 1 yer

Müsabiqədə filologiya üzrə fəlsəfə doktorları və filologiya elmləri doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən bir ay müddətində elmi katibliyə təqdim edilməlidir.

Ünvan: AZ1143, Bakı ş., H.Cavid pr., 117, V mərtəbə
Telefon: (+994 12) 5372088

Gənc dilçi doktorant və dissertantların I respublika "Sələflər - xələflər" elmi konfransı

13 may 2025-ci il tarixində gənc dilçi doktorant və dissertantların I respublika "Sələflər - xələflər" elmi konfransı keçiriləcək.

Konfrans aşağıdakı bölmələr üzrə aparılacaq:

- Azərbaycan dilçiləri
- İnternet məkanında Ana dili
- Dillərin tədrisi metodikası
- Müqayisəli-tipoloji dilçilik
- Dil və üslub məsələləri
- Dialetologiya və ədəbi dil məsələləri
- Türkologyanın aktual problemləri
- Terminologiya və onomastika məsələləri
- Nəzeri və tətbiqi dilçilik
- Hind-Avropa dilləri.

İştirakla bağlı məlumat və məqalə elektron formada 1 may 2025-ci ilənec olmayaraq, seleflerxelefler2025@gmail.com ünvanına göndəriləməlidir.

Konfransın işçisi dilləri: Azərbaycan dilidi.

Konfransın təqvim:

Məqalələrin göndərilməsi üçün son tarix - 1 may 2025-ci il. Qəbul edilən məqalələr haqqında məlumatın verilməsi - 6 may 2022-ci il. Konfransın plenar iclası və bölmə iclasları - 13 may 2022-ci il.

Məqalənin tərtibi qaydaları:

- Həcm: ingilis dilində xülaşə ilə birlikdə 5 səhifə, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,0 sm., 1,5 interval, abzas 1,25. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.

Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mətərizədə, mənbənin nömrəsi, səhifə. Məsələn: [2] və ya [2; 5; 8] və ya [2, s.14-15] və ya [2, s.17; 7, s.233-234].

Məqalənin strukturu:

1. Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi qalın şriftlə
2. Məqalənin adı böyük hərfli, qalın şriftlə
3. Təşkilat və şəhərin adı adı şriftlə

Konfransın mövzusuna və qoyulan teleblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə eləv məlumat verilməyəcəkdir.

Təşkilat məsələlərlə bağlı suallarınuzu bu ünvanla göndərə bilərsiniz: AZ 1073, Bakı, Hüseyin Cavid pr., 115 (AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, V mərtəbə, 538-ci otaq).

E-mail: seleflerxelefler2025@gmail.com
Tel.: (+994 55) 534 71 89

Ünvan: AZ 1001, Bakı, İstiqlaliyyət küçəsi 30.
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti

e-mail: elm.nauka.gazet@gmail.com

Tiraj: 2000

Орган Президиума Национальной академии наук Азербайджана

№ 12 (1452)

пятница, 11 апреля 2025 года

Сила в науке...
Низами Гянджеви

ELM
SCIENCE
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin orqanı
Newspaper of the Presidium of the Azerbaijan National Academy of Sciences

Газета выходит с 1984 года

Гейдар Алиев: масштаб и миссия личности

Невозможно объективно рассматривать историко-политические процессы второй половины XX века без фактора гениального лидера



В Президиуме Академии наук состоялась презентация фундаментальной коллективной монографии "Гейдар Алиев: масштаб и миссия личности", автором идеи которой является президент НАНА академик Иса Габибейли.

В своем выступлении на церемонии презентации академик Иса Габибейли сообщил, что многогранная жизнь и деятельность общенационального лидера азербайджанского народа, одного из ярчайших представителей мировой политики, выдающегося государственного деятеля Гейдара Алиева всегда находится в центре внимания деятелей науки. Академик отметил, что нельзя объективно и всесторонне говорить об историко-политических процессах, которые происходили в Азербайджане и СССР после второй половины XX века, не учитывая фактора Гейдара Алиева.

Пусть восторжествует справедливость

Сказав, что жизнь, борьба и идеалы гениального лидера занимают важное место как в истории азербайджанского народа и государства, так и в историческом и политическом развитии всего мира, академик Иса Габибейли добавил, что ещё в годы советской власти были написаны различные труды, посвящённые великому лидеру, а после его интервью "Пусть восторжествует справедливость!" в "Литературной газете" стали выходить в свет и научно-идеологические статьи, за истекший период многочисленные книги и монографии, посвящённые Гейдару Алиеву, были изданы не только в Азербайджане, но и во многих странах мира, особенно в Турции и странах СНГ.

Академик Иса Габибейли подчеркнул, что объявление главой государства 2023 года Годом Гейдара Алиева привело к созданию ещё большего количества трудов в данной сфере, которые, в основном, охватывали фундаментальные исследования - до этого выпускались издания, в которых повествовалось об определённых периодах жизни и деятельности гениального лидера, его исторических заслугах в создании и развитии различных отраслей, но эти труды больше носили ознакомительный характер или освещали материалы конференций, а с 2023 года в

НАНА начали проводиться фундаментальные исследования, охватывающие его многолетнюю деятельность и жизненный путь, в знаменательный год нашими учёными были изданы 52 монументальных труда, ставших серьёзным вкладом отечественной науки в Гейдар Алиевоведение.

Самый усовершенствованный вариант

До сих пор, продолжил руководитель НАНА, издано очень мало обобщающих трудов, посвящённых жизни и деятельности великого лидера, учитывая это, и был написан научный труд, презентация которого проходит сегодня, фундаментальная коллективная монография "Гейдар Алиев: масштаб и миссия личности" повествует о биографии общенационального лидера Гейдара Алиева, всех периодах его многогранной политической и государственной деятельности, борьбы, которую он вёл. Авторами монографии являются 24 известных учёных, работающих в различных институтах НАНА и ведущих исследования о жизни и деятельности великого политика. Академик добавил, что объём, использованная литература и авторский коллектив издания дают все основания считать книгу самым усовершенствованным вариантом и путеводителем посвящённым гениальному лидеру фундаментальных исследований, изданных до сих пор.

Руководитель НАНА подчеркнул, что исследование исторических заслуг общенационального лидера перед азербайджанским народом и государством является важной задачей и миссией наших учёных, и поблагодарил всех авторов новой монографии.

Затем выступил научный редактор издания, академик-секретарь НАНА академик Ариф Гашимов, отметивший, что издание и презентация монографии накануне 80-летия Академии наук - знаменательное событие, в ней в научно обоснованной форме повествуется о содержательной и многогранной жизни общенационального лидера, сути и историческом значении проводимой им борьбы, его месте и роли в современный период.

Академик Ариф Гашимов сообщил, что монография, выпущенная в свет в издательстве Elm, состоит из 5-ти глав: "Выдающийся государственный деятель Азербайджана мирового

масштаба", "Основоположник идеологии азербайджанства", "Великий покровитель и проводник науки и образования в Азербайджане", "Личность, оставившая глубокий след в литературе и культуре Азербайджана" и "Модель внешней политики Гейдара Алиева".

Первостепенная задача учёных


Кроме того, в издании нашли отражение фундаментальные статьи, в которых повествуется об исторических заслугах гениального лидера в развитии экономики, политики, науки, литературы, культуры, сохранении чистоты азербайджанского языка, развитии тюркского мира и т.д.

Издание в Академии наук первого фундаментального монографического исследования, посвящённого основным сферам многогранной деятельности великого лидера - результат кропотливого труда наших учёных.

Далее выступили авторы монографии - академики Расим Алигулов и Говхар Бахшиева, членкор НАНА Эртегин Саламзаде, профессор Ильхам Мамедзаде, доктора философии по истории Джаби Бахрамов и по политическим наукам Сяян Гасанов, отметившие, что исследование жизни и деятельности гениального лидера, который своей многовекторной деятельностью оставил глубокий след в истории Азербайджана, спас наш народ и государство от многих бед и направил на путь развития и процветания, является первостепенной задачей наших учёных.

В заключительной речи академик Иса Габибейли подчеркнул, что новая фундаментальная монография - совершенный образец того, как нужно изучать жизнь и деятельность Гейдара Алиева, в ней создан научный портрет великого лидера, ведь передача фактов о его жизни и деятельности последующим поколениям всегда находится в центре внимания наших учёных.

Руководитель НАНА отметил, что вопрос о возвращении к личностям - важная составляющая фундаментальных исследований в обновляемой академии: в годы советской власти проводилась целенаправленная политика предания забвению личностей, в результате чего не создавались научные труды, отражающие портреты выдающихся личностей Азербайджана. "Деятельность в данном направлении будет продолжаться и в дальнейшем", - заключил глава НАНА.



Коллектив Национальной академии наук Азербайджана выразил благодарность главе государства

стр. 10 ⇨



ЭкоМир-2024

стр. 10 ⇨



Академик Омар Эльдаров: "Первым зародилось, скорее всего, не слово, а искусство"

стр. 11 ⇨



The preparation issues for the 80th anniversary of ANAS were discussed at the Institute of History and Ethnology

page 12 ⇨

Коллектив Национальной академии наук Азербайджана выразил благодарность главе государства

Уважаемый господин Президент!

Ваше Распоряжение от 18 марта 2025 года о проведении 80-летия Национальной академии наук Азербайджана является ярким выражением высокой оценки, данной на государственном уровне заслугам ученых, посвятивших свою жизнь развитию науки и научной деятельности в нашей стране.

Это Распоряжение, имеющее большое историческое значение, отражает Ваше большое уважение к Национальной академии наук Азербайджана и ее коллективу. Празднование 80-летия Национальной академии наук станет отчетом азербайджанской науки перед нашим независимым государством.

За восемьдесят лет существования академии ее юбилей отмечался всего три раза. Впервые в 1975 году 30-летие академии наук было проведено во Дворце Республики соответствующим Распоряжением руководителя советского Азербайджана Гейдара Алиева, и Академия была награждена орденом "Дружбы народов". На последующем историческом этапе по соответствующим распоряжениям и при участии Вашего превосходительства 60-летие Национальной академии наук в 2005 году и 70-летний юбилей Национальной академии наук в 2015 году были отмечены на государственном уровне.

Празднование юбилеев Национальной академии наук на государственном уровне, наряду с высокой оценкой деятельности Академии и наших ученых, способствовало также дальнейшему развитию азербайджанской науки.

Меры, вытекающие из Распоряжения, подписанного Вашиим превосходительством о проведении 80-летнего юбилея академии, также ставят перед азербайджанской наукой задачу служить стратегии развития и национальным приоритетам нашего независимого го-



сударства, а также общечеловеческим научным идеалам на более высоком уровне в новую историческую эпоху.

Уважаемый господин Президент, коллектив Национальной академии наук Азербайджана выражает Вам глубокую признательность за большое внимание и заботу, проявленную к деятельности и развитию академии, которая является высшей государственной научной организацией нашей страны.

Наши ученые благодарны общенациональному лидеру нашего народа Гейдару Алиеву и Вашему превосходительству как Президенту Азербайджанской Республики, за сохранение и развитие азербайджанской науки в целом, в том числе Национальной академии наук.

Подписанное Вами в весьма знаменательный день для азербайджанского народа - Ахыр чершеньбе 2025 года историческое Распоряжение подарило азербайджанским ученым и коллективу Национальной академии наук неповторимое чувство праздника.

Пользуясь случаем, от имени коллектива Национальной академии наук сердечно поздравляем Вас с праздниками Новруз и Рамазан, желаем Вам и членам Вашей семьи дальнейших успехов и крепкого здоровья.

Уважаемый господин Президент! Заверяем Вас, что коллектив Национальной академии наук Азербайджана как всегда будет тесно сплачен вокруг Вас и всемело поддерживать целенаправленную и успешную политику, которую Вы реализуете в нашей стране и в мировом масштабе.

С глубоким уважением,
коллектив Национальной
Академии наук Азербайджана.
Азербайджанская Республика, город Баку.
President.az

ЭкоМир-2024

Престижная награда - показатель авторитета отечественной науки на международном уровне

Коллектив авторов под руководством вице-президента НАНА академика Ирады Гусейновой удостоен международной экологической премии "ЭкоМир-2024" в номинации "Экологически безопасные товары и продукты питания". Премия учреждена Российской академией естественных наук (РАЕН).

В церемонии вручения награды, которая состоялась в здании Президиума НАНА, приняли участие президент НАНА академик Иса Габибейли, вице-президент НАНА академик Ирада Гусейнова, завкафедрой Российского экономического университета имени Г.В.Плеханова профессор Рашид Курбанов.

Расширение международного сотрудничества

В своем выступлении глава НАНА сообщил, что в ноябре прошлого года в Азербайджане состоялась СОР29, продемонстрировавшая миру активную роль республики в решении проблем, связанных с глобальными климатическими изменениями, в рамках конференции обсуждались вопросы предотвращения глобального потепления, ускорения перехода к зеленой энергетике, популяризации потенциала Каспийского региона в области зеленой энергетики, расширения международного сотрудничества в сфере возобновляемых источников энергии, что является наглядным показателем работы нашего государства о буду-



щем процветании мира, защите окружающей среды и сохранении биоразнообразия.

По словам академика Габибейли, в 2024 году в рамках Года солидарности во имя зелёного мира в НАНА прошла череда мероприятий, связанных с защитой окружающей среды и сохранением биоразнообразия, были изданы многочисленные труды, реализованы мероприятия по экологическому просвещению, воспитанию ответственного и бережного отношения к природе.

За разработку концептуальной модели

В центре мероприятий, которые проводятся в Академии наук в данной сфере, продолжил далее руководитель НАНА, стоит академик Ирада Гусейнова, а премия "ЭкоМир-2024" является результатом кропотливого труда учёного, это очередной успех отечественной науки, показатель ее авторитета на международном уровне.

Профессор Рашид Курбанов рассказал о работах, которые были выполнены научно-исследовательской группой под руководством академика Ирады Гусейновой в связи с разработкой концептуальной модели механизма стрессоустойчивости, основанной на выявлении взаимодействия экспрессии ключевых генов, ответственных за засухоустойчивость пшеницы и метаболома. Он также подчеркнул, что Ирада Гусейнова снискала известность и своей деятельностью в области популяризации науки.

Получив престижную экологическую премию, Ирада ханым поблагодарила руководство РАЕН и организационный комитет конкурса.

Отметим, что в феврале текущего года при участии председателя оргкомитета "ЭкоМир-2024", первого вице-президента и главного ученого секретаря РАЕН профессора Лиды Владимировны Иванецкой состоялась онлайн-церемония вручения премии.

Председатель совета РЦНИ направил президенту НАНА поздравительное письмо

Председатель совета "Российского центра научной информации" (РЦНИ), член-корреспондент Российской академии наук (РАН) Владимир Квардаков направил президенту НАНА академику Исе Габибейли поздравительное письмо. В нем говорится:

"Уважаемый господин Габибейли!

Федеральное государственное бюджетное учреждение "Российский центр научной информации" поздравляет Вас, коллектив Национальной академии наук Азербайджана (НАНА) и всё научное сообщество Азербайджанской Республики со знаменательным юбилеем - 80-летием образования Академии и с Днём науки!

За эти годы Академия прошла много важных этапов развития, преобразовавшись из Азербайджанского отделения Закавказского филиала АН СССР и Азербайджанского филиала АН ССР в Академию наук Азербайджанской ССР, а затем в Национальную академию наук Азербайджана.

НАНА - высший государственный орган, осуществляющий научную и научно-техническую политику, главный интеллектуальный и экспертный центр, обеспечивающий проведение и координацию научных исследований. Академия объединяет ведущие научные учреждения республики, играет важную роль в определении направлений и конкретных путей развития страны, формирует нужную ей современную систему генерации научных знаний и инноваций.

Академия вносит неоценимый вклад в подготовку высококвалифицированных научных кадров. Вовлекает в науку талантливую молодёжь, обеспечивая преемственность научных поколений, стабильное и динамичное развитие науки в Азербайджанской Республике.

Национальная академия наук Азербайджана оказывает всемерную поддержку развитию науки и международной научной кооперации, укреплению научных связей, расширению сотрудничества учёных Азербайджанской Республики и Российской Федерации. Мы уверены, что плодотворное партнерство российских и азербайджанских учёных позволит отвечать на современные вызовы и успешно решать многочисленные научные задачи, стоящие перед нашими странами.

Желаем Вам и всему коллективу Академии дальнейшего развития и процветания, творческого вдохновения, новых впечатляющих успехов, достижения поставленных целей.

Крепкого здоровья, мира и благополучия!

С глубоким уважением,
председатель совета РЦНИ,
член-корреспондент РАН В.В.Квардаков".

Нация - источник гордости

Новая монография о Гейдаре Алиеве отражает суть концептуальных аспектов идеологии азербайджанства

"Гейдар Алиев и концептуальные аспекты идеологии азербайджанства". Под таким названием вышла в свет книга ведущего научного сотрудника отдела политического наследия Гейдара Алиева и философии азербайджанства Института философии и социологии НАНА Али Ибрагимова.

Книга является вторым изданием, подготовленным с некоторыми изменениями и дополнениями. Написана она на русском языке, а за ее основу взято первое издание книги, вышедшее на азербайджанском языке в 2018 году. Данная монография посвящена 100-летию общенационального лидера азербайджанского народа Гейдара Алиева и является результатом многолетних исследований, обобщений и систематизации теоретических положений по претворению в жизнь идеи азербайджанства, занимающей ведущую роль национальной идеологии нашей страны.

В книге также рассматриваются основные принципы идеологии азербайджанства, политические аспекты реализации толерантности народа через единую национальную идеологию.

Отметим, что издание состоит из двух глав ("Эволюция идеи Азербайджана" и "Феномен Гейдара Алиева в трансформации идеи азербайджанства в идеологию"), которые в свою очередь состоят из пяти параграфов, отражающих основную суть концептуальных аспектов идеологии азербайджанства.

Примечательным является то, что автором книги приводятся гениальные слова великого лидера Гейдара Алиева: "Для каждого человека национальная принадлежность является источником гордости. Я всегда гордился и сегодня горжусь тем, что я азербайджанец. Основной идеей независимого азербайджанского государства является идея азербайджанства. Каждый азербайджанец должен испытывать чувство гордости за свою национальную принадлежность, и мы должны обеспечивать жизнь азербайджанства: азербайджанского языка, культуры национально духовных ценностей, обычая и традиций".

Научным советником монографии является доктор философских наук, профессор Абульгасан Аббасов, научным редактором - доктор философских наук профессор Алирам Тагиев, редактором - научный сотрудник Орхан Наджафов. Рецензию на эту книгу, состоящую из 254 страниц, написали доктор философии по филологии, доцент Агасен Бадалзаде, доктор философских наук Зиба Агаева и доктор философии по политическим наукам, доцент Сиянан Гасанов.

Новая монография Али Ибрагимова рассчитана на преподавателей вузов, средних школ, студентов, магистров, докторантов и широкого круга представителей интеллигенции.

Мамедага САРДАРОВ,
доктор философии по политическим наукам

Академик Омар Эльдаров: "Первым зародилось, скорее всего, не слово, а искусство"

Выдающийся скульптор, прекрасные работы которого украшают парки и улицы не только нашей Родины, но и ряда стран мира, народный художник и заслуженный деятель искусств Азербайджана, лауреат орденов "Шохрат", "Истиглал" и "Гейдар Алиев", и просто очень искренний и скромный человек академик Омар Эльдаров. Как отмечает президент НАНА академик Иса Габибейли, Омар Эльдаров - это не просто художник-скульптор, это учёный-скульптор, поэт-скульптор. Образы и сюжетные композиции мастера содержат в себе суровый реализм, это "думающие" скульптуры, воплотившие в себе характерные черты той или иной эпохи.

- Уважаемый Омар муаллим, мы встречаемся с вами в преддверии 80-летнего юбилея Национальной академии наук Азербайджана, действительным членом которой вы являетесь. Расскажите, пожалуйста, об узах, которые связывают вас с Академией наук.

- Вы знаете, узы с конкретными людьми, скорее всего, потому что я не совсем учёный, я - творческий человек, скульптор. Насколько я знаю, Академия наук всегда имела отделение искусства, в котором были представлены выдающиеся деятели культуры и искусства, очень много сделавшие для нашего народа. Гениальный композитор Узеир Гаджибейли, известные архитекторы Микаил Усейнов и Садыг Дадашев были соучредителями Академии наук. Поэтому НАНА - родственная, очень близкая творческой интеллигенции организация, и я всегда себя очень комфортно чувствую при общении с деятелями науки. Без научных знаний трудно создавать великие произведения искусства.

Национальная академия наук Азербайджана - памятник отечественной науке.

- 27 марта 2024 года в честь Дня науки в НАНА состоялось торжественное мероприятие "День науки и наука Дня: гуманитарные исследования и искусственный интеллект". В рамках этого мероприятия была организована персональная выставка созданных вами произведений скульптуры. Как отметил тогда академик Иса Габибейли, это была ваша первая персональная выставка. Как так получилось, что она была организована именно в НАНА? Это тоже символично и очень интересно.

- Наверное, здесь следует говорить о роли руководителя НАНА, так как это была целиком его инициатива. Иса муаллим меня очень давно знает, очень хорошо относится и ко мне лично, и к моему творчеству. Думаю, указанное вами событие объясняется именно этим. Известно, что проходят персональные выставки художников, а не скульпторов. Идея выставки произведений скульптуры принадлежит Исе Габибейли. На мой взгляд, получилось.

- В декабре 2022 года мне посчастливилось принимать участие на мероприятии в честь вашего 95-летия, которое прошло под председательством академика Исы Габибейли в Институте литературы имени Низами Гянджеви НАНА. Это было очень теплое, сердечное мероприятие! Мы все получили огромное удовольствие. Глава НАНА неоднократно посещал вашу мастерскую, вашему творчеству посвящены статьи академика "Heykəltarəşləq sənətindən canlı əfsanəsi", "Əbədi

"məqəm" и другие. Он даже отметил, что пишет книгу о вашем творчестве. Расскажите, пожалуйста, немного о сотрудничестве с академиком Исы Габибейли. Смог ли академик раскрыть в своих статьях суть?

- Сотрудничество очень давнее, ещё со времен наших встреч в Нахчivanе. Мы тогда очень много встречались, беседовали, и так получилось, что Иса муаллим - "болельщик" моего творчества, так получилось, мне в очередной раз повезло (смеётся). Поэтому он всё время уделяет мне внимание, приходит в мастерскую, делится своими мыслями, он меня почти опекает. Так как я очень возрастной, мне почти 100 лет, то я ему очень благодарен за такое сердечное отношение.

Что касается статей Исы муалима, отмечу, что да, он смог раскрыть суть моих работ в своеобразной форме, ему принадлежат оригинальные мысли обо мне, которые до него никто не озвучивал. Однако, как и любая тема, если она вообще существует, если тема содержательная, то её невозможно полностью раскрыть, её можно раскрывать и раскрывать. Я не претендую на это, но хорошая тема этим и интересна, что она глубока, к ней можно подходить с различных сторон. К сожалению, научных трудов о скульптуре очень мало, Иса муаллим постарался заполнить эту пустоту.

То, что Иса муаллим так интересуется моим творчеством, мне очень приятно, к тому же его труды значимы и для науки, и для скульптуры.

- Долгие годы вы возглавляли Азербайджанскую государственную академию художеств (АГАХ), это ваше детище, то есть напрямую руководили становлением профессиональных художников, скульпторов, графиков, дизайнеров и т.д. Рассказывая, что в академии царила искренняя,уважительная атмосфера между студентами и преподавателями, молодёжь чувствовала себя свободно, для студентов были созданы все условия для реализации идей. Такое редко встретишь вузах, а ведь это очень важно для развития личности и профессиональных навыков. Как был создан этот вуз?

- Учреждение АГАХ состоялось благодаря великому лидеру Гейдару Алиеву. Когда он уехал на лечение, на операцию, не будучи уверенным в её положительном исходе, как человек, отличавшийся большой самоотдачей, жертвующий своей жизнью во имя своего народа, думающий не о себе, а о будущем общества, он собрал всех, причём дважды. Первая встреча состоялась за закрытыми дверьми, всем были даны указания, поручения, чтобы сфе-



ры, за которую ответственен тот или иной чиновник, развивались и процветали. А на следующий день была организована пресс-конференция, то есть через СМИ всё это было обнародовано. И вот на тех мероприятиях была решена судьба Академии художеств.

Дело в том, что сам Гейдар Алиевич мечтал быть художником, это была его мечта в школе

- Да, известно, что он поступил на архитектурный факультет, и в целом Гейдар Алиев прекрасно знал искусство, заботился о деятелях культуры и искусства

- Да, это так. Гейдар Алиев приехал в молодости из Нахчivan в Баку и узнал, что нет подходящего вуза. Тогда он поступил на факультет, который близок к изобразительному искусству, и на архитектурном факультете проучился два года. Потом началась война, которая круто изменила судьбы многих, в том числе и нашего общенационального лидера. Но Гейдар Алиев прекрасно помнил о тех годах учёбы, и впоследствии делился воспоминаниями о своих педагогах. Он прекрасно всех знал, даже приходил на наши собрания.

Вообще, в его окружении было много деятелей искусства. Например, сын старшего брата Расим Алиев был первым заместителем, а затем - главным архитектором города Баку. Его старший брат Гусейн Алиев был народным художником Азербайджана. То есть его отношение к изобразительному искусству и к культуре в целом - это неслучайно, он очень любил эту сферу. Гейдар Алиев прекрасно разбирался в искусстве, имел порою очень нелестные суждения о том или ином деятеле, а иногда - наоборот, очень лестные. Он профессионально определял, кто есть кто на самом деле, это было врожденным качеством.

Вообще, с Нахчivanом у меня связаны очень тёплые воспоминания. Я сам родился в Нахчivanе, но не по паспорту. Все мои предки дербентские, после Шамилевских войн они приехали туда, их называли "атлылар" ("всадники") и осели в верхнем магале. Дербент - очень интересный, древний город, не зря его так называли, он отделял южную, в то время более развитую часть, от севера, где совершились набеги, разбой и т.д. Дербент окружён двумя стенами, идущими вглубь моря. А с этой стороны расположена цитадель, от которой кре-

необходимо развивать и углублять. Это принесёт большую пользу развитию и науки, и искусства.

- Есть ли среди выпускников Академии художеств и продолжателей вашей школы лица, связавшие свою жизнь с наукой?

- Уверен, что есть. Не смогу назвать конкретные имена, но уверен, что есть, потому что искусствознание, искусствоведение - это наука, причём серьёзная наука и очень важная. Ведь искусство, любой вид искусства, в том числе и изобразительное, отражает глубинные ощущения, состояния общества, можно сказать сам общественный строй.

Отмечу, что, как выяснилось, искусство родилось раньше всех других видов общественной деятельности. Об этом свидетельствуют древнейшие пещеры, в которых сохранились образцы первобытного искусства. Наскальные рисунки, прекрасно сохранившиеся внутри обнаруженных во Франции и Испании пещер (Ласко и Альтамира), явили нашему взору образцы деятельности древнего человека. Он что видел, то и изображал. Ведь почему самыми искренними рисунками считаются именно детские рисунки? Потому что ребёнок изображает то, что видит, без всяких примесей, ребёнок искренен. В изобразительном искусстве основополагающая черта - это искренность. И вот древний человек вышел из пещеры, увидел, например, тигра и изобразил, причём изображал он на стене при свете костра. Сейчас тоже все хорошие краски земляные, и тогда он использовал все возможности земли и этим расписывал стены. Из этого я делаю вывод, что первым зародилось, скорее всего, не слово, а искусство. Ещё в те времена, когда человек общался лишь звуками, он уже изображал на высочайшем уровне. Поэтому до нас дошли шедевры первобытного искусства.

- В своём выступлении на вышеупомянутом мероприятии в честь Дня науки вы отметили, что многие памятники и бюсты, возвышающиеся на Аллее почетного захоронения, - образцы вашего творчества, и с этой точки зрения Аллею почетного захоронения можно назвать вашей персональной выставкой под открытым небом

- Это в природе, может быть, единичный случай. Ведь как получилось, что я стал автором этих памятников? Это же не по моему желанию, не от меня зависят. Просто так получилось, что дети, жёны, потомки этих почётных персонажей обращались ко мне. Однажды сын Сулеймана Рустама пришёл ко мне и сказал: "Я хочу, чтобы вы сделали памятник". И после этой работы другие тоже стали обращаться с подобными заказами. И таким образом получилась моя постоянная персональная выставка под открытым небом.

(продолжение следует)

Назмин ДЖАФАРОВА,
доктор философии
по искусствоведению НАНА

SCIENCE

Newspaper of the Presidium of the Azerbaijan National Academy of Sciences

Academician Isa Habibbeyli's article about Nobel laureate Han Kang published in Literaturnaya Gazeta

The article titled "Anlamaq ağır yükü" ("The Heavy Burden of Understanding") by Academician Isa Habibbeyli, President of ANAS, about "The Vegetarian," a novel by South Korean writer Han Kang, who was awarded the 2024 Nobel Prize in Literature, has been published in the April 2-8, 2025 issue of Literaturnaya Gazeta.

Литературная газета
22 ЛИТЕРАТУРА
БИБЛИОСФЕРА

Тяжкое бремя понимания

О романе лауреата Нобелевской премии – 2024 Хан Ган «Вегетарианка»

В свой время классик азербайджанской литературы, писатель Дильгам Магомедов (1869–1932) испытывал в творчестве свое выразительное сходство с романом драматурга («тяжкое бремя понимания»), отражая таким метрополитическим словоупотреблением собственное отношение к глубоким различиям в социальной сфере азербайджанской культуры.

И в интеллектуальном метафорическом подтексте подлинных открытий, нацеленных на свободное проявление в творчестве писателя более поздних поколений. Вместе с тем, как и в романе Рэя Райта (1910–1981) содержит поэтическое обобщение этого бремени, но в контексте нравственного и практического трагедий. А народный писатель Ашар (1938) рассматривает указанную проблему в контексте метрополитического циничного оптимизма трагика для него переходов общественного бытия, а также азербайджанского художественного мышления трактует тяжкое бремя понимания на уровне такого бытия, как писательская, разнотипность и времени, проявленные в романах и пьесах.

История показывает, что ставленные понятия часто испытывают и различные интересующие и в русской, и в зарубежной литературе XIX, начала XX.

В контексте рассматриваемой нами работы представляется интерес романа «Вегетарианка» южнокорейской писательницы Хан Ган, ставшей лауреатом



Отказ от необходимых средств поддержания жизни подается здесь как протест против нравственного одиночества.

“

Если в «Мертвыхцах» основной целью Дж. Манделеини является изображение сестры Евх. Это происходит в финальных эпизодах, где она

The article analyzes Han Kang's works in comparison with Azerbaijani literature and discusses "The Vegetarian" as one of the significant literary events of contemporary world literature.

Academician Isa Habibbeyli's article "The Heavy Burden of Understanding", published in Literaturnaya Gazeta, was first introduced to readers in Azerbaijan under the title "Anlamaq dördinin mahiyəti" in "Ədəbiyyat qəzeti" (literal translation: "Literature newspaper").

The preparation issues for the 80th anniversary of ANAS were discussed at the Institute of History and Ethnology

On April 2, an event was held at the A.A. Bakikhanov Institute of History and Ethnology of ANAS in connection with the tasks arising from the order of the President of the Republic of Azerbaijan, Ilham Aliyev on the "Celebration of the 80th anniversary of the Azerbaijan National Academy of Sciences" as well as the work carried out and ongoing research.

At the event, the Director of the Institute of History and Ethnology, Doctor of Historical Sciences, Professor Karim Shukurov, drew attention to the provisions outlined in the order and provided information about the work carried out in the fields of history and ethnology, as well as the plans ahead.

The discussions were held on historical and ethnological research, upcoming articles and books, events to be organized in connection with the 80th anniversary of ANAS and the 90th anniversary of the institute. Relevant instructions were given accordingly.



Редакционная коллегия:

Иса Габибейли, Дильгам Тагиев, Ибрагим Гулиев,
Наргиз Пашиева, Расим Алигулиев, Тофик Нагиев,
Ирада Гусейнова, Говхар Бахшалиева, Ариф Гашимов,
Джамиль Алиев, Исмаил Гаджиев, Фуад Алиев

Главный редактор: Арагусейн Шукюров

ACTUALLY

SCIENCE

The Order of President Ilham Aliyev regarding the 80th anniversary of ANAS is a reflection of the high value given to Azerbaijani science



A special meeting of the Presidium of ANAS was held on March 19. The event was attended by the President of ANAS, Academician Isa Habibbeyli, members of the Presidium, heads of departments of the Presidium's administration, directors of scientific institutions and organizations, as well as other relevant officials.

In his opening speech, the President of ANAS, Academician Isa Habibbeyli said that the special meeting of the Presidium of ANAS was dedicated to the tasks ahead in connection with the implementation of the Order of the President of the Republic of Azerbaijan dated March 18, 2025, on the "Celebration of the 80th anniversary of the Azerbaijan National Academy of Sciences".

The head of ANAS underlined that Ilahir Charshamba (the last of the four festive Tuesdays before Novruz holiday) was celebrated in our country on March 18, and the Order by President Ilham Aliyev on the "Celebration of the 80th anniversary of the Azerbaijan National Academy of Sciences" raised the festive mood of ANAS employees who have dedicated their lives to science. It was received with great joy and gratitude by our scientists. This significant state document is a reflection of the highest esteem given to Azerbaijani science, the Academy, and its scientists. The Presidential order is a high recognition of the services of our distinguished scientists who contributed to the development of the Azerbaijani state, the ideology of Azerbaijani science, the training of national personnel, and created scientific schools. This also expresses the supreme value and respect for the present and future development of the Academy, which has undergone an 80-year glorious path of development.

Academician Isa Habibbeyli pointed out that in its 80-year history, the anniversaries of the Academy of Sciences have been celebrated only three times. The

first celebration took place in 1975, when, thanks to the initiative and care of the Great Leader Heydar Aliyev, the 30th anniversary of the Academy was marked. The 60th and 70th anniversaries of ANAS were celebrated at the state level in 2005 and 2015, respectively,

through the relevant orders of President Ilham Aliyev. By the order of President Ilham Aliyev dated March 18, 2025 the 80th anniversary of the Academy will be marked and its celebration is particularly significant during a period when Azerbaijan fully restored its territorial integrity and state sovereignty.

It was noted that the celebration of the 80th anniversary of ANAS jointly with the Ministry of Science and Education of the Republic of Azerbaijan will contribute to further expanding the integration of science and education in the new historical period.

The President of ANAS said that within the framework of the 80th anniversary of the Azerbaijan National Academy of Sciences, events will be held in Baku, in the regions where the scientific divisions and centers of ANAS operate, as well as in brotherly Turkey and the Academies of Sciences of the Turkic states of Central Asia. He mentioned that the honorable historical path of Azerbaijani science will be introduced to the new generation and the world. More than 20 fundamental monographic works, bibliographic books will be published, including books that will promote the Academy in foreign countries, reflecting the development path of ANAS.

At the end of his speech, Academician Isa Habibbeyli expressed his deep gratitude to the head of state on behalf of the Academy's large staff, the Presidium of ANAS, and himself, for the significant historical Order on the "Celebration of the 80th anniversary of the Azerbaijan National Academy of Sciences". He emphasized that Azerbaijani scientists will continue to unite closely around President Ilham Aliyev, support his domestic and

foreign policy, and confidently continue their scientific activities for the development of the state and the protection of national interests.

Then, the Vice-President of ANAS, Academician Irada Huseynova, announced the Order of the President of the Republic of Azerbaijan dated March 18, 2025, on the "Celebration of the 80th anniversary of the Azerbaijan National Academy of Sciences".

Later, Vice Presidents of ANAS, Academician Rasim Aliguliyev, Academician Irada Huseynova, Academician Gavhar Bakhsaliyeva as well as Academic-Secretary Academician Arif Hashimov, Corresponding member of ANAS Gurban Yetirmishli, Professor Karim Shukurov, PhD in History Farhad Guliyev, and PhD in Philology Hikmat Guliyev made speeches regarding the Presidential Order.

The President of ANAS said that the Order of the President on the "Celebration of the 80th anniversary of the Azerbaijan National Academy of Sciences" is a historic event, and is the highest value given to Azerbaijani science, our scientists, and the country's intellectuals.

It was also mentioned that the reforms and modernization carried out in the Academy over the past three years have had a significant impact on restoring the National Academy of Sciences' prestige in society and advancing Azerbaijani science in the direction of Azerbaijanism.

Following the speeches, a letter of gratitude was addressed to President Ilham Aliyev on behalf of the large staff of ANAS. The letter was read by the head of the department of the Presidium administration of ANAS, PhD in Philology Asmar Aliyeva.

Concluding the event, Academician Isa Habibbeyli once again expressed his gratitude to the head of state on behalf of Azerbaijani scientists for the historic document and congratulated the Academy staff on the upcoming Novruz holiday and the 27th of March-Science Day.

Адрес: Баку, AZ 1001,
ул. Истиглалийят, 30, Президиум НАНА
e-mail: elm.nauka.gazet@gmail.com

Мнение авторов может не совпадать с мнением редакции.

Тираж: 2000